

1. Mühasibat hesabları haqqında elm (logistologiya) aşağıdakı şəkildə inkişaf olmuşdur :

- √ mühasibat uçotu
- proqnozlaşdırma və idarə etmənin riyazi təhlil aparatı qismində
- praktik audit
- operativ uçotu
- təsərrüfat fəaliyyətinin təhlili

2. İqtisadi təhlilin təşəkkül və inkişaf tarixi ayrılmaz surətdə aşağıdakı ilə bağlıdır :

- √ mühasibat uçotu tarixi ilə
- makroiqtisadiyyat tarixi ilə
- istehsal münabətləri tarixi ilə
- menecment tarixi ilə
- statistik uçot tarixi ilə

3. Təşkilatın idarə olunması üçün zəruri olan informasiyanın hazırlanması prosesi kimi təhlil hansı tələbləri özündə əks etdirir?

- √ idarəetmənin tələblərini;
- MHBS-nin tələblərini;
- istehlakçıların tələblərini;
- təsisçilərin tələblərini.
- mühasibat uçotu haqqında qaydanın tələblərini;

4. Nisbi göstəricilərin təhlili nəyi xarakterizə edir?

- √ hesabatın ayrı-ayrı maddələri arasında nisbəti;
- hesabatın ayrı-ayrı maddələrinin ümumi nəticəyə təsirini;
- hesabatın öyrənilən maddəsinin ötən dövrün eyni göstəricisi ilə müqayisəsini;
- doğru cavab yoxdur.
- sahə üzrə şirkətlərin göstəricilərin müqayisəsini;

5. Ekstensiv amillərə aid edilmir:

- √ aktivlərin dövr sürətinin artması;
- işçilərin sayının artması;
- avadanlıqların miqdarının artması;
- istifadə olunan materialların həcmnin artması.
- əmək predmetlərinin miqdarının artması;

6. Təşkilatın maliyyə - təsərrüfat fəaliyyətinin təhlili:

- √ iqtisadi proseslərin tədqiqi ilə əlaqədar xüsusi biliklər sistemidir;
- istehlakçılar və şirkətlər haqqında elmdir;
- təşkilatlar arasında iqtisadi əlaqələrin tədqiqidir;
- təşkilatın fəaliyyətinin fasiləsizliyi ehtimalının tədqiqidir.
- statistika, iqtisadi nəzəriyyə, mühasibat uçotu və maliyyə təhlili üzrə xüsusi biliklər sistemidir;

7. Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar hansı tələblərə cavab verməlidir?

- √ əhəmiyyətlik;
- konfidensiallıq;
- proqnozlaşdırma.
- doğru cavab yoxdur
- operativlik

8. Mütləq fərq üsulunun mahiyyəti necə başa düşülür?

- √ ayrı-ayrı amillərin dəyişməsinin nəticə göstəricisinə təsirinin hesablanması;
- bazis və hesabat dövrünün göstəricilərinin müqayisəsi;
- nəticə göstəricisinin dinamikasının qiymətləndirilməsi;
- təşkilatın və rəqibin iqtisadi göstəricilərinin müqayisəsi
- təhlil olunan göstəriciyə amillərin təsirinin eyni vaxtda əsaslandırılması;

9. Mühasibat (maliyyə) hesabatı hansı uçot məlumatları əsasında formalaşdırılır?

- √ mühasibat uçotu;
- operativ uçot;
- proqnoz;
- normativ.
- biznes-plan;

10. Maliyyə hesabatı göstəricilərinin dinamikasının proqnozlaşdırılması hansı təhlil vasitəsilə həyata keçirilir?

- √ trend təhlili vasitəsi ilə;
- koorelyasiya təhlili vasitəsi ilə;
- amilli təhlil vasitəsi ilə;
- üfqi təhlil vasitəsi ilə.
- şaquli təhlil vasitəsi ilə;

11. Amilli təhlil vasitəsi ilə nəyin təsiri müəyyən edilir?

- √ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsiri;
- təşkilatın kommersiya sirri;
- təşkilatın mənfəətinin (zərərərinin) strukturu;
- təşkilatın məcmu xərcləri.
- rəqibin iqtisadi göstəricilərinin keyfiyyət dəyişiklikləri;

12. Evristik üsullardan nə üçün istifadə edilir?

- √ informasiyanın məntiqi işlənməsi metodlarına;
- stoxastik amilli təhlil üsullarına;
- determinləşdirilmiş amilli təhlil metodlarına;
- iqtisadi riyazi metoduna.
- iqtisadi qərarların optimal həlli metodlarına ;

13. Amilli təhlil vasitəsi ilə müəyyən edilir:

- √ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsiri;
- təşkilatın kommersiya sirri;
- təşkilatın mənfəətinin (zərərərinin) strukturu;
- təşkilatın məcmu xərcləri.
- rəqibin iqtisadi göstəricilərinin keyfiyyət dəyişiklikləri;

14. Evristik üsullar aid edilir:

- √ informasiyanın məntiqi işlənməsi metodlarına;
- stoxastik amilli təhlil üsullarına;
- determinləşdirilmiş amilli təhlil metodlarına;
- iqtisadi riyazi metoduna.
- iqtisadi qərarların optimal həlli metodlarına

15. İqtisadi təhlilin əsas istiqamətləri

- √ qiymətləndirmə, diaqnostika, proqnozlaşdırılma,
- qruplaşdırma; qiymətləndirmə;
- qruplaşdırma; müşahidə
- diaqnostik; müqayisə etmə

- müqayisə; müşahidə; qərarların qəbul edilməsi

16. İqtisadi təhlil ən çox hansı elm ilə bağlıdır?

- ✓ auditlə
- iqtisadi nəzəriyyə
- qiymətin əmələ gəlməsi
- menecment
- marketing

17. İqtisadi təhlilə aiddir:

- ✓ təsərrüfatdaxili istehsal təhlili və maliyyə təhlili
- mühasibat uçotu;
- idarəetmə uçotu;
- maliyyə təhlili
- statistik təhlil

18. Hansı elm iqtisadi təhlilin nəzəri əsasını təşkil edir?

- ✓ iqtisadi nəzəriyyə
- mühasibat uçotu
- müəssisənin iqtisadiyyatı
- statistika
- fəlsəfənin dərkətmə nəzəriyyəsi

19. İqtisadi təhlilin obyektlərinə daxildir:

- müəssisənin maliyyə sabitliyi;
- ✓ təsərrüfat fəaliyyətinin nəticələri;
- istehsal olunmuş məhsulun miqdarı
- istehsalın idarə edilməsi prosesi;
- əmtəəlik məhsulların istehsalı və satışı;

20. İqtisadi təhlilin məqsədi:

- təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması;
- təsərrüfat faktlarının sənədləşdirilməsi
- ✓ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
- idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması;
- biznes planların hazırlanması;

21. İqtisadi qanunların təsir xarakterinin öyrənilməsi, müəssisənin konkret şərtlərində iqtisadi hadisə və proseslərin qanunauyğunluğu və tendensiyalarının müəyyən edilməsi :

- iqtisadi təhlilin vəzifəsidir
- iqtisadi təhlilin funksiyasıdır
- iqtisadi təhlilin prinsipidir
- iqtisadi təhlilin amilidir
- ✓ iqtisadi təhlil metodikasının elementidir

22. İqtisadi təhlilin prinsipi aşağıdakıdır :

- həqiqiqlik
- retrospektivlik
- dəyər qiyməti
- ✓ komplekslik
- münasiblik

23. İqtisadi təhlil - bu :

- idarə qərarların qəbul olunma metodologiyasıdır
- √ iqtisadi biliklər sisteminin sahəsidir
- mühasibat uçotunun bir hissəsidir
- biznesin idarə olunma metodologiyasıdır
- “menecment” elminin bir hissəsidir

24. Tədarükçüdən istehlakçıya qədər təşkilat, planlaşdırma, idarə etmə və maddi və informasiya axınının nəzarət sistemi ilə məşğul olur :

- iqtisadi kibernetika
- iqtisadi təhlil
- menecment
- biznes – planlaşdırma
- √ loqistika

25. Analitik tədqiqatın məntiqi aşağıdakıdan təşkil olunur :

- √ abstrakt məfhumdan konkret məfhum qalxma metodu
- konkret məfhumdan abstrakt məfhum qalxma metodu
- induksiya və deduksiyadan istifadə olunması
- analiz və sintezin istifadə olunması
- tədqiq olunan göstəriciyə amillərin təsirinin təyin olunması

26. Təhlilin mahiyyəti, zəruriliyi və ardıcılığı aşağıdakını müəyyən edir

- iqtisadi nəzəriyyə
- mühasibat uçotu nəzəriyyəsi
- menecment nəzəriyyəsi
- iqtisadi təhlil nəzəriyyəsi
- √ idrak nəzəriyyəsi

27. İqtisadi təhlil :

- sözün həqiqi mənasında bilavasitə təsərrüfat (iqtisadi) həyatı öyrənir.
- yeni bilik sahələrinin əmələ gəlməsinə və onların müstəqil elmə ayrılmasına səbəb olur
- mövcud olan istehsalat effektivliyi ehtiyatlarını və onların bazar iqtisadiyyatında tam istifadə olunmasını aşkar edir.
- √ iqtisadi inkişaf qanunauyğunluğunda ifadə olunan iqtisadi qanunların təsirini tədqiq edir.
- daimi genişlənən iqtisadi inkişaf sistemi vasitəsilə mürəkkəb sistemləri, kompleks problemləri və onların qavramasını tədqiq edir.

28. Mütləq fərq üsulunun mahiyyəti nədir?

- nəticə göstəricisinin dinamikasının qiymətləndirilməsi;
- √ ayrı-ayrı amillərin dəyişməsinin nəticə göstəricisinə təsirinin hesablanması;
- təhlil olunan göstəriciyə amillərin təsirinin eyni vaxtda əsaslandırılması;
- bazis və hesabat dövrünün göstəricilərinin müqayisəsi;
- təşkilatın və rəqibin iqtisadi göstəricilərinin müqayisəsi

29. İqtisadi təhlilin qeyri uçot informasiyasına aid edilir:

- √ auditor arayışı;
- xərc smetası;
- mühasibat hesabları üzrə dövriyyə cədvəlləri
- cari planlar;
- ilkin sənədlər;

30. Mühasibat hesabatı hansı məlumatlar əsasında formalaşdırılır?

- √ mühasibat uçotu;
- normativ.
- proqnoz;

- operativ uçot;
- biznes-plan;

31. Hansı elm iqtisadi təhlilin metodoloji əsasını təşkil edir?

- müəssisənin iqtisadiyyatı;
 - statistika
- √ fəlsəfənin dərkətmə nəzəriyyəsi;
- iqtisadi nəzəriyyə;
 - mühasibat uçotu;

32. İqtisadi təhlil özündə əks etdirir:

- √ iqtisadi hal və proseslərin hissələrə ayrılması;
- iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması
 - iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi;
 - iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması;
 - iqtisadi hal və proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması;

33. Təhlilin həqiqi praktiki yararlığı aşağıdakılardan ibarətdir :

- √ istehsaldaxili ehtiyatların aşkar olunmasından və ölçülməsindən
- digər biznes subyektləri ilə istehsal qarşılıqlı münasibətlərin yaradılmasından
 - doğru informasiyanın təqdim olunmasından
 - müəssisənin biznes - planının tərtib olunmasından
 - mühasibat (maliyyə) hesabatının tərtib olunmasından

34. Mühasibat balansı haqqında elm (statmologiya) aşağıdakı şəkildə inkişaf olmuşdur :

- √ təsərrüfat fəaliyyətinin təhlili
- proqnozlaşdırma və idarə etmənin riyazi təhlil aparatı qismində
 - operativ uçotu
 - praktik audit
 - mühasibat uçotu

35. Mühasibat hesabları haqqında elm (logistologiya) aşağıdakı şəkildə inkişaf olmuşdur :

- √ mühasibat uçotu
- proqnozlaşdırma və idarə etmənin riyazi təhlil aparatı qismində
 - praktik audit
 - operativ uçotu
 - təsərrüfat fəaliyyətinin təhlili

36. İqtisadi təhlilin təşəkkül və inkişaf tarixi ayrılmaz surətdə aşağıdakı ilə bağlıdır :

- menecment tarixi ilə
 - statistik uçot tarixi ilə
 - makroiqtisadiyyat tarixi ilə
 - istehsal münasibətləri tarixi ilə
- √ mühasibat uçotu tarixi ilə

37. Materialverimi göstəricisinin hesablanması üçün hansı modeldən istifadə olunur?

- √ bölünən;
- multiplikativ;
 - qarışıq;
 - düzgün cavab yoxdur.
 - additiv;

38. Amillə təhlilin dəfəli modeli üçün hansı metoddan istifadə məqbul hesab olunur?

- √ zəncirvari yerdəyişmə;
- mütləq fərq;
- müqayisə;
- balans.
- indeks;

39. Təhlildə informasiyanın məntiqi işlənməsi üsulu hansıdır?

- √ evristik;
- balans əlaqələndirmə;
- xətti proqramlaşdırma;
- korrelyasiya.
- zəncirvari yerdəyişmə;

40. İqtisadi təhlilin üsul və qaydalarının tətbiqinin ardıcılığı nəyi xarakterizə edir?

- √ metodikanı;
- göstəricilərin hesablanması;
- qaydanı;
- mahiyyətini.
- metodologiyanı;

41. Təşkilatın idarə olunması üçün zəruri olan informasiyanın hazırlanması prosesi kimi təhlil əks etdirir:

- √ idarəetmənin tələblərini;
- MHBS-nin tələblərini;
- istehlakçıların tələblərini
- təsisçilərin tələblərini
- mühasibat uçotu haqqında qaydanın tələblərini;

42. Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:

- √ əhəmiyyətlik;
- konfidensiallıq;
- proqnozlaşdırma.
- operativlik
- operativlik

43. Mütləq fərq üsulunun mahiyyəti nədir?

- √ ayrı-ayrı amillərin dəyişməsinin nəticə göstəricisinə təsirinin hesablanması;
- bazis və hesabat dövrünün göstəricilərinin müqayisəsi;
- nəticə göstəricisinin dinamikasının qiymətləndirilməsi;
- təşkilatın və rəqibin iqtisadi göstəricilərinin müqayisəsi
- təhlil olunan göstəriciyə amillərin təsirinin eyni vaxtda əsaslandırılması;

44. İqtisadi təhlilin qeyri uçot informasiyasına aid edilir:

- √ auditor arayışı;
- ilkin sənədlər;
- cari planlar;
- mühasibat hesabları üzrə dövriyyə cədvəlləri
- xərc smetası;

45. Mühasibat hesabatı hansı məlumatlar əsasında formalaşdırılır?

- √ mühasibat uçotu;
- operativ uçot;
- proqnoz;

- normativ.
- biznes-plan;

46. Hansı elm iqtisadi təhlilin metodoloji əsasını təşkil edir?

- √ fəlsəfənin dərkətmə nəzəriyyəsi;
- mühasibat uçotu;
- müəssisənin iqtisadiyyatı;
- statistika
- iqtisadi nəzəriyyə;

47. İqtisadi təhlil özündə əks etdirir:

- √ iqtisadi hal və proseslərin hissələrə ayrılması;
- iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması;
- iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi;
- iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması
- iqtisadi hal və proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması;

48. Təhlilin həqiqi praktiki yararlığı aşağıdakılardan ibarətdir :

- √ istehsaldaxili ehtiyatların aşkar olunmasından və ölçülməsindən
- müəssisənin biznes - planının tərtib olunmasından
- doğru informasiyanın təqdim olunmasından
- digər biznes subyektləri ilə istehsal qarşılıqlı münasibətlərin yaradılmasından
- mühasibat (maliyyə) hesabatının tərtib olunmasından

49. İqtisadi kibernetika metodları (sistemli təhlil, immitasiya metodları, modelləşdirmə metodları və s.) aşağıdakılara aiddir :

- xaric etmə üsullarına
- təhlilin ənənəvi metodlarına
- təhlilin evristik metodlarına
- təhlilin məntiqi metodlarına
- √ təhlilin iqtisadi - riyazi metodlarına

50. Əməliyyatların tədqiq metodları (xəyyi proqramların həlli, ehtiyatların idarə olunması, oyun nəzəriyyələri, planlaşdırma və idarə etmənin şəbəkə metodları, kütləvi xidmət nəzəriyyəsi) aşağıdakılara aiddir :

- təhlilin ənənəvi metodlarına
- √ təhlilin iqtisadi - riyazi metodlarına
- xaric etmə üsullarına
- təhlilin evristik metodlarına
- təhlilin məntiqi metodlarına

51. Stoxastik təhlilin üsulları (ikiqatlı və cəm korrelyasiya, reqressiya, dispers təhlil, komponent təhlil və s.) aşağıdakılara aiddir :

- √ təhlilin iqtisadi - riyazi metodlarına
- təhlilin məntiqi metodlarına
- təhlilin evristik metodlarına
- xaric etmə üsullarına
- təhlilin ənənəvi metodlarına

52. Bu model $Y = B_0X_0 + B_1X_1 + B_2X_2 + \dots + B_nX_n$, (burada Y - qətedici göstərici, $X_0, X_1, X_2, \dots, X_n$ - faktor göstəriciləri, $B_0, B_1, B_2, \dots, B_n$ - faktorların qətedici göstəriciyə təsir intensivliyini göstərən əmsallardır) - aşağıdakıların modelidir :

- √ reqressiya təhlilinin modeli
- dispersiya təhlilinin modeli
- komponent təhlilinin modeli
- korrelyasiya təhlilinin modeli
- variasiya təhlilinin modeli

53. Dispersiya təhlili, komponent təhlil aşağıdakılara aiddir :

- √ stoxastik təhlil üsullarına
- iqtisadi kibernetika metodlarına
- riyazi statistika metodlarına
- sadə riyaziyyat metodlarına
- əməliyyatların tədqiq metodlarına

54. Sistemli təhlil, imitasiya metodları, modelləşdirmə metodları aşağıdakılara aiddir :

- √ iqtisadi kibernetika metodlarına
- sadə riyaziyyat metodlarına
- əməliyyatların tədqiq metodlarına
- riyazi statistika metodlarına
- stoxastik təhlil üsullarına

55. Korrelyasion təhlilin modelləri aşağıdakılardır :

- √ korrelyasiya əmsalı, determinasiya əmsalı
- determinasiya əmsalı, fond verimi əmsalı
- korrelyasiya əmsalı, reqressiya əmsalı
- korrelyasiya əmsalı, variasiya əmsalı
- variasiya əmsalı, ritmlilik əmsalı

56. Bu formul $St = S0 (1 + i)^t$ (burada i - illik faiz tarifi, t - faizlərin artırılma dövrlərinin sayı, $S0$ - baza məbləğ - pul məbləğinin müasir dəyəri, St - pul məbləğinin gələcək dəyəri) - aşağıdakıların formuludur :

- √ mürəkkəb faizlərin artırılma formulu
- sadə və mürəkkəb faizlərin artırılmış məbləğ formulu
- sadə faizlərin artırılma formulu
- sadə diskontun hesablama formulu
- diskont - faktorun formulu

57. Bu formul $\dot{I} = S0 / 1 - it$ (burada i - illik faiz tarifi, t - faizlərin artırılma dövrlərinin sayı, $S0$ - baza məbləğ, \dot{I} - artırılmış məbləğ) - aşağıdakıların formuludur :

- √ sadə diskontun hesablama formulu
- mürəkkəb faizlərin artırılma formulu
- sadə və mürəkkəb faizlərin artırılmış məbləğ formulu
- sadə faizlərin artırılma formulu
- diskont - faktorun formulu

58. Ehtiyatların idarə olunması, oyunlar nəzəriyyəsi, kütləvi xidmət nəzəriyyəsi aşağıdakılara aiddir :

- √ əməliyyatların tədqiq metodlarına
- sadə riyaziyyat metodlarına
- iqtisadi kibernetika metodlarına
- riyazi statistika metodlarına
- stoxastik təhlil üsullarına

59. Stoxastik təhlildə nəticə və amillər arasında əlaqə necədir?

- √ korrelyasiya;
- qeyrimüəyyən;
- multiplikativ;
- aktiv
- funksional;

60. Təşkilatın idarə olunması üçün yalnız statistik mühasibat modelinin deyil, həm də proseslərin əks etdirilməsinin vacibliyini hansı konsepsiya təsdiq edir?
- √ iqtisadi ölçü konsepsiyası;
 - pul axınları konsepsiyası ;
 - qeyri müəyyənlik və risk;
 - kapitalın qorunub saxlanması və genişləndirilməsi konsepsiyası
 - həyat tsikli konsepsiyası;
61. İqtisadi təhlilin metodologiyasının həyata keçirilməsini təmin edən göstəricilərin sistemləşdirilməsi hansı konsepsiyaya əsaslanır?
- √ iqtisadi ölçü konsepsiyası;
 - pul axınları konsepsiyası ;
 - qeyri müəyyənlik və risk;
 - kapitalın qorunub saxlanması və genişləndirilməsi konsepsiyası.
 - həyat tsikli konsepsiyası;
62. İqtisadiyyat haqqında hansı konsepsiyaya görə istənilən analitik informasiya mütləq səciyyə daşır?
- √ qeyri müəyyənlik və risk;
 - həyat tsikli konsepsiyası;
 - pul axınları konsepsiyası ;
 - kapitalın qorunub saxlanması və genişləndirilməsi konsepsiyası
 - iqtisadi ölçü konsepsiyası;
63. Gələcəkdə investisiya məbləğinin azalması üzrə maliyyə əməliyyatı necə adlanır?
- √ diskontlaşdırma;
 - bölmə
 - artım;
 - azalma.
 - kompaundinq;
64. Hansı göstərici vasitəsi ilə sövdələşmənin səmərəliliyi qiymətləndirilir?
- √ mənfəət norması;
 - mütləq itgi məbləği;
 - diskontlaşdırma dərəcəsi;
 - orta bazar faiz dərəcəsi.
 - FV-nin mütləq artımı ;
65. Aparılan təhlilin tələbindən asılıdır:
- √ idarəetmə üçün informasiyaya tələbat;
 - təşkilatın maliyyəsi;
 - resurslardan istifadənin səmərəliliyi;
 - təşkilatın ödəmə qabiliyyəti.
 - təsərrüfat uçotu sistemi;
66. Konkret analitik prosesin icrası üzrə nəzərdə tutulan təlimat necə adlanır?
- √ metodika;
 - metodologiya;
 - konsepsiya;
 - üsul.
 - prinsip;
67. Hesabat dövrünün sonuna anbarda hazır məhsul qalığının azalması nəyin artmasını əks etdirir?
- √ hesabat dövründə satılmış məhsulun həcmi;

- hesabat dövründən sonrakı ilin əvvəlinə hazır məhsul qalıqlarını
- hesabat dövrünün sonuna debitor borclarını;
- gələcək dövrün gəlirlərini.
- hesabat dövründə məhsul buraxılışını;

68. Mühasibat balansının uzunmüddətli aktivlərinə daxildir:

- √ ehtiyatlar;
- bank kreditləri;
- bölüşdürülməmiş mənfəət;
- emissiya gəliri.
- kreditor borcları;

69. İnformasiyanın kənar istifadəçiləri kimlər hesab olunur?

- √ təşkilatın fəaliyyətində birbaşa və dolaylı marağı olanlar;
- təşkilatın fəaliyyətində dolaylı maraqlı olanlar;
- təşkilatın müvafiq strukturları;
- təşkilatın rəhbərliyi.
- təşkilatın fəaliyyətində birbaşa maraqlı olanlar;

70. Hansı göstərici istehsalın texniki səviyyəsindən daha çox asılı hesab olunur?

- √ əmək məhsuldarlığı;
- bağlanmış müqavilələrin yerinə yetirilməsi;
- əmək haqqı fondu;
- təşkilatın maliyyə sabitliyi.
- işçilərin sayı;

71. İqtisadi göstəricilər təsərrüfat prosesində nəyi səciyyələndirir?

- √ baş vermiş təsərrüfat proseslərinin statistikasını və dinamikasını;
- baş vermiş təsərrüfat proseslərinin dinamikasını;
- baş vermiş təsərrüfat proseslərinin formalarını;
- baş vermiş təsərrüfat proseslərinin məzmununu.
- baş vermiş təsərrüfat proseslərinin statistikasını;

72. Təşkilatın fəaliyyətinin aşağıdakı səmərəlilik göstəricisi hansıdır?

- √ mənfəət;
- fondtutumu;
- materialtutumu;
- əməyin fondla silahlanması.
- pul gəliri;

73. Təşkilatın fəaliyyətinin səmərəliliyinin ümumiləşdirilmiş aşağıdakı göstəricisi hansıdır?

- √ rentabellik;
- aktivlərin dövrəmə əmsalı;
- əmək məhsuldarlığı;
- müstəqillik əmsalı.
- cari likvidlik əmsalı;

74. Mühasibat (maliyyə) hesabatının bölməsinə aşağıdakılardan hansı aiddir?

- √ qısamüddətli öhdəliklər;
- əmlak vergisi;
- sığortaya ayırmalar;
- məhsulun tam maya dəyəri.
- işçilərin orta siyahı sayı;

75. Mühasibat (maliyyə) hesabatının bölməsinə aşağıdakılardan hansı aiddir?

- √ uzunmüddətli öhdəliklər;
- əmlak vergisi;
- müəssisənin texniki səviyyəsi;
- müəssisənin təşkilati səviyyəsi.
- işçilərin orta siyahı sayı;

76. Mühasibat (maliyyə) hesabatının bölməsinə aşağıdakılardan hansı aiddir?

- √ kapital;
- əmlak vergisi;
- müəssisənin texniki səviyyəsi;
- müəssisənin təşkilati səviyyəsi.
- işçilərin orta siyahı sayı;

77. İqtisadi təhlildə istifadə olunan hansı üsul tədqiq olunan obyektlərdə pis tendensiyalar haqqında xəbər verə bilər, göstəricilərin qarşılıqlı əlaqəsində qanunauyğunluqları qeyd etməyə imkan verir ?

- zəncirvari əvəz etmə
- √ qrafik
- inteqral
- balans
- müqayisə

78. Bu amilli modelinin dəyişdirilməsi üçün hansı metoddan istifadə olunmuşdur ? $y = a / b = a : c / b : c = X1 / X2$

- √ əksiltmə
- ayrılma
- uzadılma
- genişləndirmə
- detallaşma

79. Bu amilli modelinin dəyişdirilməsi üçün hansı metoddan istifadə olunmuşdur ? $y = a / b = a \cdot c / b \cdot c = a / c \cdot c / b = X1 \cdot X2$

- √ genişləndirmə
- uzadılma
- ayrılma
- detallaşma
- əksiltmə

80. Bu amilli modelinin dəyişdirilməsi üçün hansı metoddan istifadə olunmuşdur ? $C = a / b = x + y + z + \delta / b$ burada $a = x + y + z + \delta$

- √ uzadılma
- ayrılma
- genişləndirmə
- detallaşma
- əksiltmə

81. Bu amilli modelinin dəyişdirilməsi üçün hansı metoddan istifadə olunmuşdur ? $y = a / b = a / l + m + n + p$ burada $b = l + m + n + p$

- √ ayrılma
- genişləndirmə
- əksiltmə
- detallaşma
- uzadılma

82. Bu amilli modelinin dəyişdirilməsi üçün hansı metoddan istifadə olunmuşdur ? $MH = İŞS \cdot İİst$; $MH = İŞS \cdot G \cdot Gİst$; $MH = İŞS \cdot G \cdot M \cdot Oist$ burada MH - məhsulun həcmi, İŞS - işçilərin sayı, İİst - ortaillik istehsal, G - hesabat dövründə bir işçi tərəfindən işlənmiş günlərin sayı, Gİst - orta günlük istehsal, M - iş gününün müddəti, Oist - orta saatlıq istehsal
- √ detallaşma, çıxış sisteminin faktor - vuruqlara ayrılması yolu ilə
- bu faktor modelinə daxil olan faktorların uzadılması
 - bu faktor modelinə daxil olan faktorların əksiltməsi
 - bu faktor modelinə daxil olan faktorların genişlənməsi
 - bu faktor modelinə daxil olan faktorların formal ayrılma
83. Təhlil olunan müəssisənin rəqiblərin qabaqcıl iş təcrübəsi ilə müqayisəsinin məqsədi aşağıdakıdır :
- √ istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
- xərclərə nəzarət
 - iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən olunması
 - tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqələrinin öyrənilməsi
 - planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
84. Müəssisənin gəlirlərinin və onun gələcək maliyyə vəziyyətinin proqnozlaşdırılması üçün istifadə olun modellər :
- √ predikativ modellərdir
- normativ modellərdir
 - additiv modellərdir
 - tam bölünən modellərdir
 - deskriptiv modellərdir
85. Normativ modellər :
- √ müəssisə fəaliyyətinin faktiki nəticələrini büdcə üzrə hesablanmış gözlənilən nəticələr ilə müqayisə etməyə imkan verir
- təsviri xarakterli modellər, maliyyə vəziyyətinin təhlilində istifadə olunurlar
 - idarə qərarlarının qəbul olunması üçün gərəklidir
 - tədqiq olunan göstəricilər arasında səbəbiyyət - nəticə qarşılıqlı əlaqəsini əks etdirirlər
 - müəssisənin gəlirlərinin və onun gələcək maliyyə vəziyyətinin proqnozlaşdırılması üçün istifadə olunur
86. Hesabat balansın qurulması, maliyyə hesabatların kəsiklərdə təqdim olunması, hesabatın vertikal və üfqi təhlilinə aşağıdakılara aiddir :
- √ deskriptiv modellərə
- predikativ modellərə
 - additiv modellərə
 - tam bölünən modellərə
 - normativ modellərə
87. Zəncirvari əvəz etmə üsulunun üstünlükləri nədir ?
- √ istifadənin universallığı və sadəliyi (istənilən tip faktor modelləri üçün istifadə olunur)
- onun istifadəsi zamanı kəmiyyət və keyfiyyət faktorlarının əvəz etmə ardıcılığına riayət etmək lazımdır
 - bu metodun istifadəsi nəticəsində son faktorun təsir kəmiyyətinə əlavə edilən ayrılmaz qalıq əmələ gəlir
 - faktorların seçilmiş əvəz etmə qaydasından asılı olaraq faktor ayrılmasının nəticələri müxtəlif olur
 - onu faktorların təsirinin hesablanması üçün həm determinləşdirilmiş, həm də stoxastik təhlildə istifadə edirlər
88. Determinləşdirilmiş amilli təhlilinin hansı üsulunda faktorların sərbəstliyi haqqında müddəaya riayət olunur ?
- √ inteqral
- nisbi fərqlər
 - zəncirvari əvəz etmə
 - indeks
 - mütləq fərqlər
89. Amilli təhlilində indeks metodunun nöqsanı nədir ?

- ✓ analitik formula daxil edilmiş faktorların sayı ikidən artıq olmamalıdır, qətedici göstərici isə yalnız faktorların vurma hasili şəklində təsvir edilir
- analitik formula daxil edilmiş faktorların sayı ikidən artıq olmamalıdır, qətedici göstərici isə yalnız faktorların cəmi şəklində təsvir edilir
- analitik formula daxil edilmiş faktorların sayı üçdən artıq olmamalıdır, qətedici göstərici isə yalnız faktorların vurma hasili və ya tam bölünən şəklində təsvir edilir
- analitik formula daxil edilmiş faktorların sayı ikidən artıq olmalıdır, qətedici göstərici isə yalnız faktorların cəmi şəklində təsvir edilir
- analitik formula daxil edilmiş faktorların sayı ikidən artıq olmalıdır, qətedici göstərici isə yalnız faktorların vurma hasili şəklində təsvir edilir

90. Nəticəvi göstərici - satışların həcmi və ona təsir edən amillər - satılan məhsulun miqdarı və onların qiyməti arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- tam bölünən
- normativ
- ✓ multiplikativ
- additiv
- qarışıq

91. Determinləşdirilmiş amilli təhlilinin indeks üsulu satış həcminin dəyişdirilməsinə aşağıdakı amillərin təsirini müəyyən etməyə imkan verir :

- ✓ satılan məhsulun miqdarı və onların qiyməti
- əsas vəsaitlərin orta illik dəyəri və əsas vəsaitlərin gəlirliyi
- maddi xərclərin dəyəri və məhsulların həcmi
- satışın həcmi və bir işçi tərəfindən orta illik məhsul istehsalı
- satışların gəlirliyi və dövriyyə aktivlərinin dövriyyəsi

92. Tam bölünən modellər üçün amillər sisteminin uzadılma üsulu aşağıdakıları nəzərdə tutur :

- ✓ bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması
- bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin məxrəcinin uzadılması
- kəsrin surət və məxrəcinin eyni göstəriciyə bölünməsi yolu ilə yeni amilli modelinin yaradılması
- kəsrin həm surətinin, həm də məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə uzadılması
- kəsrin surəti və məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə vurulması

93. Tam bölünən modellər üçün amillər sisteminin əksiltmə üsulu aşağıdakıları nəzərdə tutur :

- ✓ kəsrin surət və məxrəcinin eyni göstəriciyə bölünməsi yolu ilə yeni amilli modelinin yaradılması
- bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması
- bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması
- kəsrin həm surətinin, həm də məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə uzadılması
- kəsrin surəti və məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə vurulması

94. Tam bölünən modellər üçün amillər sisteminin formal ayırma üsulu aşağıdakıları nəzərdə tutur :

- ✓ kəsrin surət və məxrəcinin eyni göstəriciyə bölünməsi yolu ilə yeni amilli modelinin yaradılması
- bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin məxrəcinin uzadılması
- bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması
- kəsrin həm surətinin, həm də məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə uzadılması
- kəsrin surət və məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə vurulması

95. Tam bölünən modellər üçün amillər sisteminin genişləndirmə üsulu aşağıdakıları nəzərdə tutur :

- ✓ kəsrin surət və məxrəcinin bir və ya bir neçə yeni göstəricilərə vurulması hesabına başlanğıc amilli modelinin genişlənməsi
- kəsrin surət və məxrəcinin eyni göstəriciyə bölünməsi yolu ilə yeni amilli modelinin yaradılması
- bir və ya bir neçə faktorun oxşar göstəricilərin cəminə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması
- kəsrin həm surətinin, həm də məxrəcinin bir və ya bir neçə göstəriciyə uzadılması

- bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin məxrəcinin uzadılması

96. $Y = X_1 : X_2$ tipli tam bölünən modellər sinifinə qarşı onların hansı dəyişdirmə üsulları tətbiq olunur ?

- √ uzatma, formal ayırma, genişlənmə və əksiltmə
- genişlənmə, parçalanma, detallaşdırma, sintez
- induksiya, deduksiya, sintez, ümumiləşdirmə
- detallaşdırma, genişlənmə, sistemləşdirmə, ümumiləşdirmə
- toplama, vurma, bölmə, qalıq

97. Nəticəvi göstərici - istehsalın gəlirliyi və amillər - müəssisənin balans gəliri, əsas fondlar və dövriyyə vəsaitlərinin orta illik maya dəyəri arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- √ qarışıq
- additiv
- tam bölünən
- normativ
- multiplikativ

98. Nəticəvi göstərici - fond faydalı iş əmsalı və ona təsir edən amillər - buraxılan məhsulun həcmi və əsas istehsalat fondlarının orta illik maya dəyəri arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- √ tam bölünən
- additiv
- qarışıq
- normativ
- multiplikativ

99. Nəticəvi göstərici - əmək ödənişi fondu və ona təsir edən amillər - işləyənlərin orta siyahı sayı və onların orta illik əmək haqqı arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- √ multiplikativ
- tam bölünən
- qarışıq
- normativ
- additiv

100. Nəticəvi göstərici - satışların gəlirliyi və ona təsir edən amillər - satışıdan əldə olunan gəlir və satılan məhsulun maya dəyəri arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- √ tam bölünən
- additiv
- qarışıq
- normativ
- multiplikativ

101. Nəticəvi göstərici - məhsulun həcmi və ona təsir edən amillər - işləyənlərin sayı və onların orta illik istehsalı arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- √ multiplikativ
- tam bölünən
- qarışıq
- normativ
- additiv

102. Nəticəvi göstərici - məhsulun maya dəyəri və ona təsir edən amillər - maddi xərclər, əmək ödənişi üçün xərclər, əlavə xərclər və s. arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- tam bölünən
- normativ
- √ additiv

- multiplikativ
- qarışıq

103. Təhlilin səmərəliliyi üçün mühasibat hesabatının tərtib olunmasının əsas prinsipi nə hesab edilir?

- mühasibat uçotunun dəqiq normativ tənzimlənməsi;
- ✓ informasiyanın mühasibat hesabatında əks olunması;
- doğru cavab yoxdur
- hazırlanmış informasiyanın tələb olunan informasiyaya uyğunluğu;
- idarəetmə uçotunun beynəlxalq standartlara uyğun tərtib olunması;

104. Təşkilatın likvidliyinin qiymətləndirilməsi üçün kimlər maraqlı hesab edilir?

- ✓ kreditorlar;
- mülkiyyətçilər;
- səhmdarlar;
- menecerlər.
- dövlət;

105. Təşkilatın fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün kimlər maraqlı hesab edilir?

- ✓ mülkiyyətçilər;
- kreditorlar;
- səhmdarlar;
- menecerlər
- dövlət

106. Aşağıdakı hansı bərabərsizlik fəaliyyətin səmərəliliyinin artmasını səciyyələndirir:

- ✓ pul gəlirinin artım tempi mənfəətin artım tempindən aşağıdır;
- pul gəlirinin artım tempi mənfəətin artım tempinə bərabərdir;
- pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempindən aşağıdır;
- pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempinə bərabərdir.
- pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksəkdir;

107. Xüsusi kapitalın tərkibinə aşağıdakı hansı göstəricilər daxil edilmir?

- ✓ gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar;
- ehtiyat kapitalı;
- ötən illərin bölüşdürülməmiş mənfəəti;
- məqsədli maliyyələşdirmə və daxilolmalar.
- əlavə kapital;

108. Dövrüyyə göstəriciləri nəyi özündə xarakterizə edir?

- ✓ işgüzar aktivliyi;
- bazar sabitliyini;
- kreditqaytarma qabiliyyətini;
- gəlirliyi.
- ödəməqabiliyyətini;

109. Dövrüyyə aktivlərinə hansı vəsait aid edilir?

- ✓ pul vəsaitləri, debitor borcları, ehtiyatlar;
- kreditor borcları, bank kreditləri, ehtiyatlar;
- materiallar, torpaq, tikili və avadanlıqlar, ehtiyat kapitalı;
- bank kreditləri, qeyri-maddi aktivlər, pul vəsaitləri
- quraşdırılmış avadanlıqlar, pul vəsaitləri, qeyri-maddi aktivlər;

110. Hansı halda dəfəli (bölünən) modeldən istifadə olunur?

- √ əmək məhsuldarlığının müəyyən olunması üçün;
- fondlarla təmin olunma səviyyəsini qiymətləndirmək üçün;
- dövrün sonuna anbarda məhsul qalıqlarının müəyyən olunması üçün;
- məhsulun keyfiyyətini qiymətləndirmək üçün;
- qiymət və həcm əsasında satılmış konkret məhsulun həcmının müəyyən olunması üçün;

111. Hansı halda balans modelindən istifadə olunur?

- √ dövrün sonuna anbarda məhsul qalıqlarının müəyyən olunması üçün;
- fondlardan səmərəli istifadəni qiymətləndirmək üçün;
- əmək məhsuldarlığının müəyyən olunması üçün;
- təşkilatın maliyyə sabitliyini qiymətləndirmək üçün;
- qiymət və həcm əsasında satılmış məhsulun həcminin müəyyən olunması üçün;

112. İqtisadi təhlilin metodu səciyyəlidir:

- √ nəticə göstəricisinin dəyişməsinə səbəb olan amillərin müəyyən edilməsi və qiymətləndirilməsi ilə;
- proseslərin tarixi təsviri ilə;
- analitiklərin cəlb olunması ilə;
- təhlilin nəticələrinin rəsmiləşdirilməsi ilə.
- göstəricilər sisteminin hazırlanması və istifadə olunması ilə;

113. İntegral metodunun xüsusiyyəti nə ilə izah olunur?

- √ istifadə zamanı inteqrallaşdırmanı tələb edir;
- modeldə amillərin yerləşməsi əhəmiyyət kəsb etmir;
- istifadə zamanı differensiallaşdırmanı tələb edir;
- doğru cavab yoxdur.
- daha dəqiq nəticə əldə olunur;

114. Stoxastik qarşılıqlı əlaqələrin öyrənilməsi zamanı iqtisadi təhlilin hansı əsas metodundan istifadə olunur?

- √ korrelyasiya;
- nisbi fərq;
- zəncirvari yerdəyişmə;
- indeks.
- mütləq fərq;

115. Xarici maliyyə təhlilinin əsas informasiya mənbəyi hansıdır?

- √ nəşr olunmuş maliyyə hesabatları;
- xüsusi tədqiqat məlumatları;
- statistik hesabat məlumatları;
- biznes plan və müqavilələr.
- mühasibat uçotu məlumatları;

116. Amilli təhlilin ən universal metodu hansıdır?

- √ zəncirvari yerdəyişmə;
- müqayisə;
- nisbi fərq;
- loqarifma.
- indeks;

117. İdarəetmənin kibernetik sistemində iqtisadi təhlilin yerini müəyyən edin?

- √ uçot və planlaşdırma arasında;
- «idarəetmə subyekti» blokunda;
- «idarəetmə obyektı» blokunda;

- maliyyə uçotu və maliyyə təhlili arasında.
- planlaşdırma və obyektə idarəetmə təsiri arasında;

118. İdarəetmənin funksiyası kimi təhlilin əsas məqsədi nədir?

- √ idarəetmə qərarlarının əsaslandırılması;
- analitik cədvəllərin tərtib olunması;
- istehsaldaxili məsələlərinin həlli;
- məhsul istehsalı planının icrasının qiymətləndirilməsi.
- mühasibat uçotunun aparılması;

119. Mütləq amilli artımın hesablanması üçün aşağıdakı metoddan istifadə olunur?

- √ zəncirvari yerdəyişmə;
- müqayisə;
- qruplaşdırma;
- müqayisə.
- diskontlaşdırma;

120. İndeks üsulunun üstünlükləri?

- √ kəmiyyət və keyfiyyət amillərinin təsiri faiz nisbətində göstərilir;
- bu üsulda müəyyən olunmamış qalıq yoxdur;
- bu üsulda müəyyən olunmamış qalıq mövcuddur;
- hesablama prosedurlarının həcmi azalır
- yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zərurət yoxdur;

121. Düz (deduktiv) və əks (induktiv) tipləri - aşağıdakıların tipləridir :

- √ faktor təhlilinin
- statistik təhlilin
- reqressiya təhlilinin
- çoxpilləli təhlilin
- korrelyasiya təhlilinin

122. Daxili maliyyə təhlilində istifadə olunan və fəaliyyətinin faktiki nəticələrini gözlənilən nəticələr ilə müqayisə etməyə imkan verən modellər :

- √ normativ modellərdir
- predikativ modellərdir
- additiv modellərdir
- tam bölünən modellərdir
- deskriptiv modellərdir

123. Nəticəvi göstərici - fond verməsi və amilli göstəricisi - əsas istehsal fondlarının orta illik dəyəri arasında qarşılıqlı əlaqənin öyrənilməsi üçün hansı növ qruplaşdırmalardan istifadə olunur ?

- √ analitik
- struktur
- statistik
- sadə və mürəkkəb
- tipoloji

124. Maliyyə hesabatının təhlilində istifadə olunan predikativ modellər :

- √ proqnostik xarakterli modellərdir
- müqayisəli modellərdir
- additiv modellərdir
- tam bölünən modellərdir
- təsviri xarakterli modellərdir

125. Maliyyə hesabatının təhlilində istifadə olunan deskriptiv modellər :

- √ təsviri xarakterli modellərdir
- müqayisəli modellərdir
- additiv modellərdir
- tam bölünən modellərdir
- proqnostik xarakterli modellərdir

126. Aşağıda sadalanan üsullardan hansı zəncirvari əvəz etmə üsulunun modifikasiyalarından biridir ?

- √ mütləq fərqlər
- qruplaşdırılma
- müqayisə
- nisbi kəmiyyət
- balans

127. Əgər zəncirvari əvəz etmə üsulu ilə işçilərin sayı və əməyin məhsuldarlığına sənaye məhsulunun buraxılma dəyişikliyinə təsir dərəcəsini müəyyən etmək tələb olunursa, onda əvvəlcə aşağıdakı təsiri təyin edirlər :

- √ kəmiyyət göstəricisi - işçilərin sayı, sonra isə keyfiyyət göstəricisi - əmək səmərəliliyi
- əvəz etmə ardıcılığı yalnız məntiqi təhlil yolu ilə müəyyən olunur
- bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici mənə kəsb etmir
- heç bir cavab düz deyil
- keyfiyyət göstəricisi - əmək səmərəliliyi, daha sonra kəmiyyət göstəricisi - işçilərin sayı

128. Amilli modeldə yalnız keyfiyyət göstəricilərinin olması zamanı zəncirvari əvəz etmə üsulunda əvəz etmənin qaydası (ardıcılığı) nə cürdür ?

- √ əvəz etmə ardıcılığı yalnız məntiqi təhlil yolu ilə müəyyən olunur
- bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici mənə kəsb etmir
- əvəz etmə ardıcılığı hər bir kəmiyyət faktorunun xüsusi çəkisinə görə bütün faktorların təsirinin ümumi cəmində müəyyən olunur
- heç bir cavab düz deyil
- əvəz etmə ardıcılığı yalnız korrelyasiya təhlili yolu ilə müəyyən olunur

129. Zəncirvari əvəz etmə üsulunun nöqsanı nədir ?

- √ amillərin seçilmiş əvəz etmə qaydasından asılı olaraq amil ayrılmasının nəticələri müxtəlif olur
- yalnız tam bölünən və qarışıq modellərdə istifadə olunur
- istifadənin universallığı və sadəliyi (istənilən növ amilli modelləri üçün istifadə olunur)
- onun istifadəsi zamanı kəmiyyət və keyfiyyət amillərin əvəz etmə ardıcılığına riayət etmək lazımdır
- ondan amillərin təsirinin hesablanması üçün həm determinləşdirilmiş, həm də stoxastik təhlildə istifadə edirlər

130. Təhlil olunan göstəricilərin hesabat dövründə faktiki səviyyələrinin onların bazis dövründə səviyyələrinə qarşı nisbətləri ifadə edən nisbi dinamika göstəriciləri :

- √ indekslərdir
- qrafiklərdir
- diaqramlardır
- faizlərdir
- qruplaşdırılmaldır

131. Sənaye istehsalı və satışların həcmində, mallar və səhmlərin qiymətində, valyuta - mübadilə kurslarında dəyişikliklərin əks etdirilməsi üçün aşağıdakılar istifadə olunur :

- √ indekslər
- mütləq kəmiyyətlər
- balans üsulu
- qrafiklər
- qruplaşdırılmalar

132. İndeks metodu hansı amilli modellərdə istifadə olunur ?
- √ multiplikativ və tam bölünən modellərdə
 - additiv və tam bölünən modellərdə
 - additiv və qarışıq modellərdə
 - yalnız qarışıq modellərdə
 - yalnız multiplikativ modellərdə
133. Multiplikativ növ çıxış amilli sisteminin detallaşma prosesi aşağıdakı kimi həyata keçirilir :
- √ kompleks faktorların vuruqlara parçalanması hesabına onun genişlənməsi yolu ilə
 - kəsr surətinin parçalanması hesabına onun genişlənməsi yolu ilə
 - kompleks faktorların vuruqlarının uzadılması hesabına onun uzadılması yolu ilə
 - onun tam bölünən faktor modelinə çevrilməsi yolu ilə
 - kompleks faktorların vuruqlarının azalması hesabına onun dəyişilməsi yolu ilə
134. Hansı üsulun iqtisadi təhlildə müstəqil qiyməti yoxdur, məhz dinamikada dəyişikliklərin, struktur irəliləmələrin izahı üçün istifadə olunur ?
- √ qrafik üsul
 - balans üsulu
 - fərqlər üsulu
 - integral üsul
 - proporsional bölmə üsulu
135. Cədvəldə təqdim olunmuş informasiyanın əsasında müəssisənin plan üzrə və hesabat üzrə orta kvartal sayını müəyyən edin :
- √ plan üzrə 147 nəfər və hesabat üzrə 135 nəfər
 - plan üzrə 105 nəfər və hesabat üzrə 140 nəfər
 - plan üzrə 135 nəfər və hesabat üzrə 200 nəfər
 - plan üzrə 135 nəfər və hesabat üzrə 147 nəfər
 - plan üzrə 200 nəfər və hesabat üzrə 135 nəfər
136. Paralel və dinamik sıraların müqayisəsinin məqsədi aşağıdakılardır :
- √ tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
 - xərclərə nəzarət
 - iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
 - istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
 - planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
137. Təhlil olunan müəssisənin elm nəaliyyətləri ilə müqayisəsinin məqsədi aşağıdakılardır :
- √ istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
 - xərclərə nəzarət
 - iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
 - tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
 - planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
138. Operativ təhlilin informasiya bazasının tərkibinə bunların göstəriciləri daxil edilir :
- √ ilkin mühasibat sənədlərinin
 - gəlir və ziyanlar haqqında hesabatın
 - vergi hesabatının
 - istehsal xərclərinin smetasının
 - mühasibat balansının
139. Vertikal, üfqi, trend təhlil üsulları aşağıdakılara aiddir :
- √ maliyyə hesabatı təhlilinin standart üsullarına

- iqtisadi təhlilin ənənəvi üsullarına
- determinləşdirilmiş faktor təhlilinin üsullarına
- korrelyasion təhlilin metodlarına
- elmi tədqiqatın standart metodlarına

140. Maliyyə hesabatı təhlilinin standart üsulu aşağıdakıdır :

- ✓ vertikal
- zəncirvari əvəz etmə
- nisbi fərqlər
- qrafik
- korrelyasion

141. Maliyyə hesabatı təhlilinin standart üsul və qaydalarına aşağıdakılar aiddir :

- ✓ trend
- zəncirvari əvəz etmə
- nisbi fərqlər
- qrafik
- korrelyasion

142. Zəncirvari əvəz etmə üsulunun istifadəsi zamanı multiplikativ modelə daxil edilmiş amillərin sayı məhdudlaşdırılır :

- ✓ məhdudlaşdırılmır
- üç
- dörd
- altı
- iki

143. Təhlildə qruplaşdırma üsulu aşağıdakıları icra etməyə imkan verir :

- ✓ iqtisadi göstəricilər arasında səbəbiyyət - nəticə əlaqələrini müəyyən etmək
- başlangıç tam bölünən modeli multiplikativ modelə çevirmək
- başlangıç tam bölünən modeli additiv modelə çevirmək
- xarakter əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin pozulma xarakterini müəyyən etmək
- müxtəlif faktorların qətedici göstəriciyə təsirini kəmiyyətcə ölçmək

144. Fərq üsulunun üstünlüyü nə ilə xarakterizə olunur?

- ✓ hesablama prosedurlarının həcmnin azalması;
- yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;
- universallığı;
- səmərəlilik
- müəyyən olunmamış qalıqın mövcudluğu;

145. Zəncirvari yerdəyişmə üsulunun üstünlüyü nə ilə xarakterizə olunur?

- ✓ universallığı;
- yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;
- hesablama prosedurlarının həcmnin azalması;
- səmərəlilik
- müəyyən olunmamış qalıqın mövcudluğu;

146. Determinləşdirilmiş amilli təhlildə amillərlə nəticə arasında aşağıdakı əlaqə mövcuddur:

- xətti;
- stoxastik;
- korrelyasiya
- ✓ funksional;
- qarışıq;

147. Determinləşdirilmiş amilli təhlilin məqsədi aşağıdakıları müəyyən etməkdir:
- √ hər bir amilin nəticəyə təsirinə;
 - bir nəticə göstəricisinin digərinə təsirini
 - nəticənin hər bir amillə təsirini;
 - nəticənin məcmu amillərə təsirini;
 - məcmu amillərin nəticəyə təsirini;
148. Xaric etmə üsulları əsasında ayrı - ayrı faktorların təsirini hesablamaq üçün təhlildə hansı indekslərdən istifadə olunur ?
- √ Paaşə indeksi
 - qiymət indeksi və istehsalat həcmi indeksi
 - bu indekslərdən heç biri
 - Paaşə indeksi və Laspeyres indeksi
 - Laspeyres indeksi
149. Müxtəlif amillərin nəticəvi göstərici kəmiyyətinin artırılmasına təsirinin müəyyən edilməsi düzgünlüyünün yoxlanılması zamanı hansı təhlil üsulundan istifadə olunur ?
- √ balans
 - qruplaşdırılma
 - integral
 - müqayisə
 - zəncirvari əvəz etmə
150. Nəticəvi və amilli göstəricilərinin qarşılıqlı əlaqə modeli tipini aşağıdakıların baxılması üçün təklif olunan ardıcılıqda göstərin : $y = a : x$; $y = a + b + c$; $y = a \cdot b \cdot c$; $y = a \cdot (b - c)$; $y = a \cdot b \cdot c \cdot d \cdot e$; $y = a - b$; $y = a : c$; $y = a : (b + c + d)$
- √ tam bölünən, additiv, multiplikativ, qarışıq, multiplikativ, additiv, tam bölünən, qarışıq
 - tam bölünən, additiv, multiplikativ, multiplikativ, multiplikativ, additiv, qarışıq, indeks
 - qarışıq, additiv, multiplikativ, qarışıq, multiplikativ, additiv, tam bölünən, additiv
 - additiv, multiplikativ, tam bölünən, multiplikativ, qarışıq, tam bölünən, qarışıq, tam bölünən
 - tam bölünən, multiplikativ, additiv, multiplikativ, tam bölünən, qarışıq, qarışıq, indeks
151. Qətedici və faktor göstəricilərinin qarşılıqlı əlaqə modeli tipini aşağıdakıların baxılması üçün təklif olunan ardıcılıqda göstərin : $f = x + y + z$; $f = x \cdot y \cdot z \cdot t$; $f = (x - y) \cdot z$; $f = (x \cdot y \cdot z \cdot t) : q$; $f = x : y$
- additiv, multiplikativ, multiplikativ, tam bölünən, tam bölünən
 - additiv, multiplikativ, multiplikativ, qarışıq, qarışıq
 - √ additiv, multiplikativ, qarışıq, tam bölünən, tam bölünən
 - additiv, multiplikativ, qarışıq, qarışıq, tam bölünən
 - additiv, multiplikativ, multiplikativ, qarışıq, tam bölünən
152. Hesablama formuluna daxil olan xüsusi baza göstəricilərinin faktiki göstəricilər ilə ardıcıl əvəz edilməsi və aparılmış əvəzetmənin qətedici göstərici dəyişikliyinə təsirinin dəyişilməsi aşağıdakının mahiyyətini təşkil edir :
- √ zəncirvari əvəz etmə üsulunun
 - müqayisə üsulunun
 - proporsional bölünmə üsulunun
 - balans üsulunun
 - qruplaşdırılma üsulunun
153. Amilli modeldə yalnız kəmiyyət göstəricilərinin olması zamanı zəncirvari əvəz etmə üsulunda əvəz etmənin qaydası (ardıcılığı) nə cürdür ?
- √ əvəz etmə ardıcılığı yalnız məntiqi təhlil yolu ilə müəyyən olunur
 - əvəz etmə ardıcılığı yalnız korrelyasiya təhlili yolu ilə müəyyən olunur
 - bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici mənə kəsb etmir
 - əvəz etmə ardıcılığı hər bir kəmiyyət amilinin xüsusi çəkisinə görə bütün amillərinin təsirinin ümumi cəmində müəyyən olunur
 - bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici mənə kəsb etmir

154. Amillı modeldə həm keyfiyyət, həm də kəmiyyət göstəricisinin olması zamanı zəncirvari əvəz etmə üsulunda əvəz etmənin ardıcılığı nə cürdür ?
- bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici məna kəsb etmir
 - heç bir cavab düz deyil
 - ✓ ilk növbədə kəmiyyət amillərinin, daha sonra keyfiyyət amillərinin əvəz etməsi aparılır
 - ilk növbədə keyfiyyət amillərinin, daha sonra kəmiyyət amillərinin əvəz etməsi aparılır
 - əvəz etmə ardıcılığı yalnız məntiqi təhlil yolu ilə müəyyən olunur
155. Absolyut və nisbi fərqlər üsulu aşağıdakılar üçün istifadə olunur :
- ✓ multiplikativ və qarışıq modellər üçün
 - multiplikativ, tam bölünən və qarışıq modellər üçün
 - multiplikativ və additiv modellər üçün
 - additiv və qarışıq modellər üçün
 - additiv və tam bölünən modellər üçün
156. Proporsional bölünmə üsulu aşağıdakılar üçün istifadə olunur :
- ✓ additiv və qarışıq modellər
 - additiv və tam bölünən modellər
 - multiplikativ, tam bölünən və qarışıq modellər
 - multiplikativ və additiv modellər
 - multiplikativ və qarışıq modellər
157. İnteqral üsulu hansı faktor modellərində istifadə olunur ?
- ✓ multiplikativ, tam bölünən, qarışıq
 - multiplikativ, qarışıq
 - additiv, tam bölünən, qarışıq
 - multiplikativ, tam bölünən, qarışıq, additiv
 - multiplikativ, qarışıq, additiv
158. İki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyalarının əks etdirilməsi üçün aşağıdakılar istifadə olunur :
- ✓ balans üsulu
 - inteqral üsulu
 - indeks üsulu
 - qruplaşdırma üsulu
 - zəncirvari əvəz etmə üsulu
159. Nisbi göstəricilər əldə olunur :
- ✓ bir kəmiyyətin müqayisə bazası kimi qəbul edilən digər kəmiyyətə bölünməsi nəticəsində
 - bir kəmiyyətin müqayisə bazası kimi qəbul edilən digər kəmiyyətdən çıxması nəticəsində
 - birimüqayisə bazası kimi qəbul edilən iki kəmiyyətin toplanması nəticəsində
 - bütün cavablar düzdür
 - bir kəmiyyətin müqayisə bazası kimi qəbul edilən digər kəmiyyətə vurulması nəticəsində
160. Qətedici göstərici - əmək səmərəliliyi və faktor - fond silahlanması arasındakı əlaqə hansı faktor modeli ilə təsvir olunur ?
- ✓ stoxastik
 - additiv
 - determinləşdirilmiş
 - tam bölünən
 - multiplikativ
161. Təsərrüfat fəaliyyəti təhlilində vacib metodoloji məsələ aşağıdakılardır :

- √ faktorların tədqiq olunan iqtisadi göstəricilərin kəmiyyətinə təsirinin öyrənilməsi və ölçülməsi
- təsərrüfat daxili ehtiyatların aşkar olunması və ölçülməsi
- konkret fəaliyyət məsələləri üzrə idarə qərarlarının qəbul olunması
- tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- daxili tədqiq olunan iqtisadi göstəricilərin kəmiyyətinə təsirinin aşkar olunması

162. Təhlildə yığcam rəqəm dili ilə hansı üsulla yalnız çıxış informasiyasını deyil, həm də hesab alqoritmlərini və onların nəticələrini açırlar ?

- √ cədvəllərin tərtib olunması ilə
- diaqramların tərtib olunması ilə
- dinamik sıraların tərtib olunması ilə
- paralel sıraların tərtib olunması ilə
- qrafiklərin tərtib olunması ilə

163. Nisbi göstəricilər aşağıdakıları əks etdirir :

- √ tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti
- tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətcə oxşar qruplara bölünməsi
- iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları
- hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
- hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri

164. Mütləq kəmiyyət aşağıdakıları göstərir :

- √ hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri
- tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətcə oxşar qruplara bölünməsi
- iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları
- hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
- tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti

165. Qruplaşdırılmalar aşağıdakılar ilə ifadə olunur :

- √ tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətcə oxşar qruplara bölünməsi
- hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri
- iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları
- hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
- tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti

166. Amil və nəticəvi göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi üçün hansı növ qruplaşdırmalardan istifadə olunur

- √ analitik
- struktur
- statistik
- sadə və mürəkkəb
- tipoloji

167. Göstəricilərin daxili quruluşunun (məsələn, istehsalat personalının iş stajı üzrə, peşə üzrə qruplaşdırılması zaman) qiymətləndirilməsi üçün hansı növ qruplaşdırmalardan istifadə olunur ?

- √ struktur
- analitik
- statistik
- sadə və mürəkkəb
- Tipoloji

168. Mülkiyyət növləri üzrə müəssisələrin qruplaşdırılması zamanı hansı növ qruplaşdırmalardan istifadə olunur ?

- ✓ tipoloji
- analitik qruplaşdırılmalar
- statistik
- sadə və mürəkkəb
- struktur

169. Müqayisə zamanı riayət olunmalı şərt :

- ✓ göstəricilərin qarşılaşdırıla bilməsinin təmin olunması
- müqayisə olunan göstəricilərin etibarlığı
- göstəricilərin normativ aktlara uyğunluğu, doğruluq
- göstəricilərin müqayisə olunduğu qısa zaman müddəti
- müqayisə olunan göstəricilərin həqiqiliyi

170. Faktiki göstəricilərin keçmiş illərin göstəriciləri ilə müqayisəsinin məqsədi aşağıdakılardır :

- ✓ iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
- xərclərə nəzarət
- istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
- tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi

171. Faktiki göstəricilərin normativ göstəricilər ilə müqayisəsinin məqsədi aşağıdakılardır :

- ✓ xərclərə nəzarət
- iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
- istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
- tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi

172. Plan və faktiki göstəricilərin müqayisəsinin məqsədi aşağıdakılardır :

- ✓ planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
- istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
- tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- xərclərə nəzarət

173. İqtisadi təhlil metodikasının ən vacib elementləri aşağıdakılardır :

- ✓ onun xüsusi üsul və qaydaları
- iqtisadi - riyazi modellər
- onun məqsəd və funksiyaları
- determinləşdirilmiş faktor təhlilin modelləri
- xarici və daxili faktorlar

174. Təhlilin məqsədinin əldə olunmasına tabe olan müəssisə iqtisadiyyatının tədqiqinin analitik üsul və qaydalarının cəmi aşağıdakılar ilə ifadə olur :

- iqtisadi təhlilin obyektini
- analitik tədqiqin məntiqi
- iqtisadi təhlilin ardıcılığı
- ✓ iqtisadi təhlilin metodikası
- iqtisadi təhlilin məzmunu

175. Təsərrüfat fəaliyyətini xarakterizə edən göstəricilər sisteminin istifadə olunması, onların dəyişiklikləri və səbəbiyyət - nəticə qarşılıqlı əlaqələrinin tədqiqi aşağıdakıların səciyyəvi xüsusiyyətləridir :

- ✓ iqtisadi təhlilin metodunun

- iqtisadi təhlilin obyektinin
- iqtisadi təhlilin məzmununun
- mühasibat uçotunun metodunun
- iqtisadi təhlilin məsələlərinin

176. Təşkilatın maliyyə hesabatı elementi aşağıdakıdır :

- √ kapital
- əmlak üçün vergi
- məhsulun həcmi
- əsas vəsaitlərin dəyəri
- işçilərin orta siyahı sayı

177. İqtisadi təhlilin ənənəvi üsullar qrupuna aşağıdakılar daxildir :

- √ indeks üsulu
- korrelyasion - reqression təhlil
- diskontlaşma üsulu
- diferensial hesablama üsulu
- xətti proqramlaşdırma üsulu

178. İqtisadi təhlilin ənənəvi üsullar qrupuna aşağıdakılar daxil deyil :

- √ xətti proqramlaşdırma üsulu
- qruplaşdırma üsulu
- fərqlər üsulu
- zəncirvari əvəz etmə üsulu
- müqayisə üsulu

179. Amillərin hasilini əks etdirən modellər necə adlanır?

- √ multiplikativ;
- mütləq;
- qarışıq;
- təkrarlanan
- multimed;

180. Göstəricilərin cəbri məbləğini əks etdirən model adlanır:

- √ additiv;
- mütləq;
- qarışıq;
- təkrarlanan
- aktiv;

181. Determinləşdirilmiş amilli təhlilin mahiyyəti:

- √ nəticə göstəricisi ilə funksional əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası
- fərdi amillərin nəticə göstəricisinə olan amillərin təsirinin tədqiqi metodikası
- nəticə göstəricisinə kənar (xarici) amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətə ölçülməsi
- ümumiləşdirici göstəriciyə müsbət amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətə ölçülməsi
- nəticə göstəricisi ilə natamam, ehtimal dərəcəsilə əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası

182. İqtisadi təhlilin evristik metodları hansılardır?

- √ beyin hücumu, kollektiv bloknot, intuitiv, ekspert metodları
- Zəncirvari yerdəyişmə, nisbi fərqlər üsulları
- balans üsulu, ekspert üsulu
- riyazi-iqtisadi metodlar
- inteqral, indeks, beyin hücumu üsulları

183. İqtisadi təhlildə orta kəmiyyətlər üsulundan hansı məqsədlə istifadə edirlər?

- √ Hansısa əlamət üzrə ümumiləşdirilmiş kəmiyyət xarakteristikasının verilməsi
- Müəssisənin inkişafı proqnozunun tərtib edilməsi üçün
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin göstəricilərinin səviyyəsini təyin edilməsi üçün
- Müəssisə fəaliyyətinin ən vacib göstəriciləri üzrə ortailik məlumatlarının əldə edilməsi üçün
- Statistik məlumatların əldə edilməsi üçün

184. İqtisadi təhlilin predmetini təşkil edir:

- √ təsərrüfat proseslərinin və hadisələrin səbəb-nəticə əlaqələri;
- təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
- təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi, diaqnostikası və proqnozlaşdırılması;
- təsərrüfat fəaliyyəti faktlarının qiymətləndirilməsi, dinamikası və proqnozlaşdırılması
- təsərrüfat subyektlərinin fəaliyyəti (təsərrüfat prosesləri, onların səmərəliliyi, fəaliyyətin maliyyə nəticələri);

185. İqtisadi təhlilin vəzifəsi aşağıdakıdır :

- √ biznes - plan və normativlərin əsaslandırılmasının artırılması
- istehsal xərclərinin smetalarının işlənilib hazırlanması və təsdiq olunması
- maliyyə və istehsal büdcələrinin işlənilib hazırlanması
- dövriyyə və dövriyyədən kənar aktivlərin dəyərlərinin qiymətləndirilməsi
- müəssisədə biznes - plan və normativlərin tərtib olunması

186. Xarici amillər, müəssisənin təsərrüfat fəaliyyətinə daim təsir edərək :

- √ iqtisadi qanunların təsirlərini əks etdirirlər
- zəruri idarə qərarların qəbul olunmasına səbəb olurlar
- müəssisənin konkret fəaliyyəti ilə bağlıdırlar və tamfaktorə ondan asılıdırlar
- iqtisadi təhlilin məzmunu ilə bağlıdırlar
- müəssisənin daxilində müxtəlif iqtisadi göstəricilərin kəmiyyətini dəyişdirirlər

187. İqtisadi təhlilin tədqiq etdiyi ən əsas, ümumiləşdirən və əhəmiyyətli şey :

- təsərrüfatdaxili ehtiyatların axtarışı
- istehsal prosesin idarə olunması
- √ təsərrüfat proseslərinin hərəkəti
- idarəetmə qərarı
- mühasibat hesabatının tərtib edilməsi

188. Müəssisələrin təsərrüfat fəaliyyətinin iqtisadi nəticələri aşağıdakıya aiddir:

- √ iqtisadi təhlil obyektləri
- iqtisadi təhlil subyektləri
- iqtisadi təhlil metodikası elementləri
- iqtisadi təhlil funksiyaları
- iqtisadi təhlil üsulları

189. İqtisadi təhlildə effektivlik prinsipi aşağıdakını ifadə edir :

- √ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat effekt verməlidir
- tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
- o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- təhlil, vaxtılı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedişinə təsir etməlidir

190. İqtisadi təhlildə təsir qüvvəsi prinsipi aşağıdakını ifadə edir :

- √ təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedişinə təsir etməlidir
- konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat effekt verməlidir
- hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
- o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı

191. İqtisadi təhlilin prinsiplərindən biri aşağıdakıdır :

- √ sistemlik
- dəyər qiyməti
- münasiblik
- həqiqiqlik
- retrospektivlik

192. Determinləşdirilmiş amilli təhlilin aparılması nəyin tətbiq olunmasını nəzərdə tutur?

- √ kütləvi məlumatların işlənməsində xüsusi proqram vasitələrinin tətbiqini;
- tədqiqat proqramlarının hazırlanmasını;
- hesablamalar üçün kalkulyatorun tətbiq olunması;
- doğru cavab yoxdur.
- statistik müşahidənin təşkilini;

193. İdarəetmə sistemində toplanan bütün informasiya nəyi təşkil edir:

- √ informasiya bazasını;
- məsələlərin informasiya ilə müşayət olunmasını;
- xarici informasiyanı;
- doğru cavab yoxdur.
- informasiya təminatını;

194. İqtisadi təhlilin məzmununda aşağıdakı hansı tərkib hissələr fərqləndirilir:

- √ idarəetmə təhlili;
- maliyyə təhlili;
- mühasibat uçotunun nəzəriyyəsi;
- iqtisadi təhlilin nəzəriyyəsi;
- təşkilatın idarə olunması;

195. Baş vermiş təsərrüfat prosesi məlumatları əsasında planın icrasına nəzarət məqsədi ilə aparılan təhlil necə adlanır?

- √ sonradan;
- marjinal;
- operativ;
- keyfiyyət.
- qabaqcadan;

196. Təhlil ümumilikdə nəyi səciyyələndirir?

- √ tamın hissələrə bölünməsinə;
- kəmiyyətdən keyfiyyətə keçidi;
- keyfiyyətdən kəmiyyətə keçidi;
- göstəricilərin dinamikasının öyrənilməsinə.
- hissələrin tamda cəmlənməsini;

197. Səhmdarların, kreditorların, investorların sifarişi ilə aparılan təhlil necə adlanır?

- √ xarici maliyyə təhlili;
- marjinal təhlil.
- ekspress təhlil;

- daxili maliyyə təhlili;
- idarəetmə təhlili;

198. İdarəetmə təhlilinin obyektinə nə hesab olunur?

- maliyyə sabitliyi;
- cari likvidlik əmsalı;
- maliyyə riski əmsalı.
- kapitalın dövr etməsi əmsalı;
- ✓ məhsulun maya dəyəri;

199. Maliyyə (xarici) təhlil nəyi əsaslandırmaq üçün aparılır?

- proqnozların hazırlanması üçün.
- xarici istifadəçiləri məlumatlandırmaq üçün;
- ✓ maliyyə xarakterli idarəetmə qərarlarının əsaslandırılması üçün;
- təşkilatın daxili xidməti üçün;
- nəticə göstəricisinə təsir edən amillərin əsaslandırılması üçün;

200. Mühasibat (maliyyə) hesabatının trend təhlili nəyi xarakterizə edir?

- hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;
- ✓ hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;
- hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;

201. Mühasibat (maliyyə) hesabatının şaquli təhlili nə ilə xarakterizə olunur?

- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- ✓ hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
- hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;
- hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;
- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;

202. Mühasibat (maliyyə) hesabatının üfiqi təhlili nə ilə xarakterizə olunur?

- ✓ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsini;
- hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə dinamika əsas meylinin müəyyən edilməsi;
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;

203. Təşkilatın maliyyə-iqtisadi təhlilinin əsasını nə təşkil edir?

- ✓ maliyyə əmsalları;
- idarəetmə uçotunun məlumatları;
- mühasibat uçotu məlumatları;
- operativ uçot məlumatları.
- biznes planlaşdırmanın məlumatları;

204. Mövcud olan alternativlərdən işgüzar qərarların optimal variantlarının seçiminin əsaslandırılması aşağıdakılara aiddir :

- ✓ iqtisadi təhlilin vəzifələrinə
- iqtisadi təhlilin amillərinə
- iqtisadi təhlilin ehtiyatlarına
- iqtisadi təhlilin məzmununa
- iqtisadi təhlilin prinsiplərinə

205. Verilmiş effektivliyin təmin olunması və sonuncu maliyyə nəticələrinin qiymətləndirilməsi aşağıdakılara aiddir :

- √ iqtisadi təhlilin vəzifələrinə
- iqtisadi təhlilin məzmununa
- iqtisadi təhlilin prinsiplərinə
- iqtisadi təhlilin amillərinə
- iqtisadi təhlilin funksiyalarına

206. Əməyin məhsuldarlığı aşağıdakılara aiddir :

- √ iqtisadi təhlil obyektlərinə
- iqtisadi təhlil amillərinə
- iqtisadi təhlil ehtiyatlarına
- iqtisadi təhlil subyektlərinə
- iqtisadi təhlil üsullarına

207. Biznes - planların onların işlənilib hazırlanma prosesində elmi - iqtisadi əsaslandırılmasının artırılması :

- √ iqtisadi təhlilin vəzifəsidir
- iqtisadi təhlilin məzmunudur
- iqtisadi təhlilin prinsipidir
- iqtisadi təhlilin amilidir
- iqtisadi təhlilin funksiyasıdır

208. İdarəetmə təhlilin metodikası aşağıdakının informasiya tələblərindən asılı olaraq formalaşır :

- √ təşkilatın rəhbərliyinin
- auditorların
- kredit təşkilatlarının
- tədarükçülərin
- vergi orqanlarının

209. İdarəetmə qərarları optimallığının yoxlanılması :

- √ iqtisadi təhlilin vəzifəsidir
- iqtisadi təhlilin amilidir
- iqtisadi təhlilin məzmunudur
- iqtisadi təhlilin funksiyasıdır
- iqtisadi təhlilin prinsipidir

210. Verilmiş effektivliyin təmin olunması və sonuncu maliyyə nəticələrinin qiymətləndirilməsi :

- √ iqtisadi təhlilin vəzifəsidir
- iqtisadi təhlilin funksiyasıdır
- iqtisadi təhlilin məzmunudur
- iqtisadi təhlilin amilidir
- iqtisadi təhlilin prinsipidir

211. Uçot və hesabatın məlumatlarına görə biznes - planların yerinə yetirilməsinin obyektiv və hərtərəfli tədqiq olunması :

- √ iqtisadi təhlilin vəzifəsidir
- iqtisadi təhlilin funksiyasıdır
- iqtisadi təhlilin məzmunudur
- iqtisadi təhlilin prinsipidir
- iqtisadi təhlilin amilidir

212. İqtisadi təhlil prinsiplərinin sırasına aşağıdakı aiddir :

- √ dövlət yanaşması
- dəyər qiyməti
- münasiblik

- etibarlılıq
- retrospektivlik

213. İqtisadi təhlilin vəzifələrindən biri aşağıdakıdır :

- √ əmək, maddi və maliyyə vəsaitlərin istifadə olunmasına nəzarət
- təsərrüfat proseslərin tədqiq olunmasında induksiya və deduksiya metodlarının istifadə olunması
- müəssisənin maliyyə (mühasibat) hesabatının tərtib olunması
- müəssisədə istehsal - satış proseslərinin idarə olunması
- yeni bilik sahələrin müstəqil elmə ayrılması

214. Məhsulun istehsalı və satışı aşağıdakılara aiddir :

- √ iqtisadi təhlil obyektlərinə
- iqtisadi təhlil üsullarına
- iqtisadi təhlil amillərinə
- iqtisadi təhlil ehtiyatlarına
- iqtisadi təhlil subyektlərinə

215. İqtisadi təhlildə elmilik prinsipi aşağıdakını ifadə edir :

- √ idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedişinə təsir etməlidir üçün xərclər çoxqat effekt verməlidir
- hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
- təhlil, vaxtlı - vaxtında nöqsanları

216. İqtisadi təhlildə sistemlik prinsipi aşağıdakını ifadə edir :

- √ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
- tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat effekt verməlidir
- o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedişinə təsir etməlidir

217. İqtisadi təhlildə operativlik prinsipi aşağıdakını ifadə edir :

- √ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat effekt verməlidir
- o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
- təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedişinə təsir etməlidir

218. İqtisadi təhlilin prinsiplərinə aşağıdakılar aiddir :

- √ təsirli olmalıdır
- dəyər qiyməti
- həqiqiqlik
- münasiblik
- retrospektivlik

219. Əsas vəsaitlərin istifadəsi aşağıdakılara aiddir :

- √ iqtisadi təhlil obyektlərinə
- iqtisadi təhlil üsullarına
- iqtisadi təhlil amillərinə
- iqtisadi təhlil ehtiyatlarına

- iqtisadi təhlil subyektlərinə

220. Materialverimi göstəricisinin hesablanması üçün hansı modeldən istifadə olunur?

- √ bölünən;
- multiplikativ;
- qarışıq;
- düzgün cavab yoxdur.
- additiv;

221. Amillə təhlilin dəfəli modeli üçün hansı metoddan istifadə məqbul hesab olunur?

- √ zəncirvari yerdəyişmə;
- mütləq fərq;
- müqayisə;
- balans.
- indeks;

222. Təhlildə informasiyanın məntiqi işlənməsi üsulu hansıdır?

- √ evristik;
- balans əlaqələndirmə;
- xətti proqramlaşdırma;
- korrelyasiya.
- zəncirvari yerdəyişmə;

223. İqtisadi təhlilin üsul və qaydalarının tətbiqinin ardıcılığı nəyi xarakterizə edir?

- √ metodikanı;
- göstəricilərin hesablanmasını;
- qaydanı;
- mahiyyətini.
- metodologiyanı;

224. Təşkilatın idarə olunması üçün zəruri olan informasiyanın hazırlanması prosesi kimi təhlil əks etdirir:

- istehlakçıların tələblərini
- MHBS-nin tələblərini;
- mühasibat uçotu haqqında qaydanın tələblərini;
- √ idarəetmənin tələblərini;
- təsisçilərin tələblərini

225. Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:

- √ əhəmiyyətlik;
- konfidensiallıq;
- proqnozlaşdırma.
- operativlik
- operativlik

226. Perspektiv təhlil rəhbərliyi zəruri informasiya ilə aşağıdakılar üçün təmin edir :

- √ strateji idarənin məsələlərinin həlli üçün
- digər biznes subyektləri ilə qarşılıqlı münasibətlərin yaradılması üçün
- maliyyə hesabatı göstəricilər sisteminin yaradılması üçün
- taktik idarənin məsələlərinin həlli üçün
- operativ idarənin gündəlik məsələlərinin həlli üçün

227. Təsərrüfatı iqtisadi təhlilin məzmununun ən xarakter xüsusiyyətlərindən biri nədir ?

- √ istehsal ehtiyatlarının istifadə olunmasının fərqlərin səbəblərinin öyrənilməsində istehsal - təsərrüfat fəaliyyətinin əldə olunmuş nəticələrinin digər müəssisənin nəticələri ilə müqayisə edilməsi
- strateji idarəetmə vəzifələrinin həlli üçün rəhbərliyi zəruri informasiya ilə təmin edir
- obyektin müxtəlif cəhətlərinin hərtərəfli öyrənilməsinə ehtiyac yoxdur, təhlil ilk növbədə daimi təhlil olunan göstəricilər siyahısına daxil olan göstəricilər üzrə aparılır
- ümumilikdə müəssisə fəaliyyətinin iqtisadi təhlili ilə müqayisədə o, bir tərəfdən iqtisadiyyat, digər tərəfdən texnika və texnologiya arasındakı əlaqəni daha çox aşkar etməyə imkan verir
- operativ təhlilin nəticələrindən ibarət olan və perspektiv təhlil üçün baza qismində çıxış edən, təsərrüfat fəaliyyətin daha dolğun təhlilidir

228. Təsərrüfatdaxili iqtisadi təhlilin məzmunun ən xarakter xüsusiyyətlərindən biri nədir ?

- obyektin müxtəlif cəhətlərinin hərtərəfli öyrənilməsinə ehtiyac yoxdur, təhlil ilk növbədə daimi təhlil olunan göstəricilər siyahısına daxil olan göstəricilər üzrə aparılır
- strateji idarəetmə vəzifələrinin həlli üçün rəhbərliyi zəruri informasiya ilə təmin edir
- √ ümumilikdə müəssisə fəaliyyətinin iqtisadi təhlili ilə müqayisədə o, bir tərəfdən iqtisadiyyat, digər tərəfdən texnika və texnologiya arasındakı əlaqəni daha çox aşkar etməyə imkan verir
- istehsal ehtiyatların istifadə olunmasının fərqlərin səbəblərinin öyrənilməsində istehsal - təsərrüfat fəaliyyətinin əldə olunmuş nəticələrinin digər müəssisənin nəticələri ilə müqayisə edilməsi
- operativ təhlilin nəticələrindən ibarət olan və perspektiv təhlil üçün baza qismində çıxış edən, təsərrüfat fəaliyyətin daha dolğun təhlilidir

229. Məkan əlamətinə görə aşağıdakı təhlil ayırd edilir :

- maliyyə və idarəetmə
- cari və strateji
- √ təsərrüfatdaxili və təsərrüfatarası
- operativ və perspektiv
- korrelyasion və stoxastik

230. Cari və perspektiv planların elmi dəlilləri :

- √ iqtisadi təhlilin funksiyasıdır
- iqtisadi təhlilin prinsipidir
- iqtisadi təhlil metodikasının elementidir
- iqtisadi təhlilin amilidir
- iqtisadi təhlilin ehtiyatıdır

231. Hansı növ iqtisadi təhlil üçün əsasən ilkin uçot və statistika məlumatları, fəaliyyət prosesinə bilavasitə müşahidə materialları informasiya mənbəyidir ?

- statistik təhlil üçün
- √ operativ təhlil üçün
- maliyyə təhlili üçün
- cari təhlil üçün
- perspektiv təhlil üçün

232. Cari təhlilin dəyəri nədən ibarətdir ?

- √ ondan ibarətdir ki, müəssisənin fəaliyyəti müvafiq dövr üzrə hesabat məlumatlarına görə kompleks və hərtərəfli şəkildə öyrənilir
- ondan ibarətdir ki, aparılmış təhlilin nəticələrinə görə təcili idarə qərarları qəbul edilir
- ondan ibarətdir ki, faktorların tədqiq olunan göstəricilərə təsirini müəyyən etmək üçün iqtisadi - riyazi metodlardan istifadə etmək olar
- ondan ibarətdir ki, verilmiş norma və tapşırıqlardan kənara çıxmalar aşkar olunur ; şəriklər qarşısında xarici öhdəliklərin yerinə yetirilməsi nöqtəyi - nəzərindən yaranan vəziyyətin qiyməti
- ondan ibarətdir ki, ehtiyac olduqda istehsal prosesinə təcili müdaxilə məqsədilə təhlil sisteməti olaraq aparılır

233. Cari təhlil metodikasının xüsusiyyətləri aşağıdakılardan ibarətdir :

- müqavilələrin tərtib olunması və tədarüklərin nizama salınması məqsədi ilə öz şəriklərinin tələbatları və təklifləri öyrənilir
- işin keyfiyyət və kəmiyyət göstəricilərinə görə kənara çıxmalar aşkar olunur, təcili idarəetmə qərarları qəbul edilir
- √ faktiki nəticələr plan və əvvəlki dövrlərin məlumatları ilə müqayisədə qiymətləndirilir
- göstəricilər üzrə kənara çıxmalar olan daxili və xarici səbəblər tez müəyyən olunurlar

- müəssisənin müxtəlif fəaliyyət göstəriciləri üzrə biznes - planların yerinə yetirilməsinin ilkin qiyməti verilir

234. Ən vacib hesabat dövrləri üzrə təsərrüfat fəaliyyəti nəticələrinin təhlili aşağıdakı təhlildir :

- perspektiv təhlil
- strateji təhlil
- operativ təhlil
- ✓ cari təhlil
- ekspress - təhlil

235. Bu və ya digər proseslərin yerinə yetirilmə anı ilə maksimal yaxınlaşdırılmış və ya praktiki olaraq uyğundur :

- maliyyə təhlili
- ✓ operativ təhlil
- statistik təhlil
- cari təhlil
- perspektiv təhlil

236. Perspektiv təhlilin hansı nöqsanları mövcuddur ?

- göstəricilər üzrə kənara çıxmalar olan daxili və xarici səbəblərin qeyri - müntəzəm aşkar edilməsi
- zəncirvari əvəz etmələrin üsulunun istifadə olunmasının mümkünsüzlüyü
- istehsal - təsərrüfat fəaliyyəti göstəricilərinin zaman ölçülmə intervalının bir il ilə məhdudluğu
- inteqral üsulunun istifadə olunmasının mümkünsüzlüyü
- ✓ müəssisənin istehsal - təsərrüfat fəaliyyətinin hesablama göstəriciləri həcmələrinin təxmini olması

237. Maliyyə təhlilinin obyektləri olan göstəricilər hansılardır:

- ✓ maliyyə sabitliyi və ödəmə qabiliyyəti;
- məsrəflər, məhsulun həcmi və mənfəət;
- istehsal məsrəfləri və maya dəyəri.
- istehsalın təşkilati-texniki səviyyəsi;
- istehsal resursları;

238. Operativ təhlilin obyektlərinə daxildir:

- məhsul istehsalı və satışı;
- müəssisənin əmək göstəricilərini əks etdirən hesabatlar
- ✓ müəssisənin fəaliyyətinin nəticələri;
- müəssisənin maliyyə hesabatları;
- müəssisənin biznes planları;

239. Maliyyə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir?

- istehsal resursları
- ✓ müəssisənin ödəməqabiliyyəti və maliyyə sabitliyi
- istehsalın texniki-təşkilati səviyyəsi
- məsrəflər, məhsulun həcmi, mənfəət
- istehsal məsrəfləri, məhsulun maya dəyəri

240. İdarəetmə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir?

- müəssisənin maliyyə vəziyyəti
- müəssisənin maliyyə sabitliyi
- müəssisənin ödəməqabiliyyəti
- ✓ istehsal məsrəfləri, məhsulun maya dəyəri
- müəssisənin likvidliyi

241. Texniki, təşkilati və müəssisənin idarə olunma səviyyələri aşağıdakılara aiddir :

- iqtisadi təhlil amillərinə
- √ iqtisadi təhlil obyektlərinə
- iqtisadi təhlil subyektlərinə
- iqtisadi təhlil üsullarına
- iqtisadi təhlil ehtiyatlarına

242. Operativ təhlilin fərqləndirici xüsusiyyəti aşağıdakıdır :

- √ natural göstəricilərin tədqiqi
- dəyər göstəricilərinin tədqiqi
- şərti - dəyər göstəricilərinin tədqiqi
- həcm göstəricilərinin tədqiqi
- şərti göstəricilərin tədqiqi

243. Operativ iqtisadi təhlil aşağıdakı məlumatlar əsasında aparılır :

- √ idarəetmə hesabatının
- mühasibat və statistik hesabatların
- statistik hesabat
- vergi hesabatı
- maliyyə hesabatı

244. Operativ təhlil aparılır:

- tərəfdaşlar qarşısında xarici öhdəliklərin icrası zamanı;
- təsərrüfat əməliyyatlarının gedişində kənarlaşmalar aşkar edildikdə;
- √ təsərrüfat əməliyyatları başa çatdıqdan sonra
- təsərrüfat əməliyyatlarının başa çatdırılmasına qədər;
- təsərrüfat əməliyyatlarının başa çatdırılması prosesində;

245. İstifadəçilərin subyektlərinə görə təhlil bölünür:

- √ daxili və xarici;
- qabaqcadan və retrospektiv
- təsərrüfatdaxili və təsərrüfatlararası;
- tam və seçmə;
- kompleks və tematik;

246. Öyrənilən obyektlərin əhatə olunmasına görə təhlilin növləri:

- √ tam və seçmə;
- təsərrüfatdaxili və təsərrüfatlararası
- amilli və diaqnostik;
- kompleks və müqayisəli;
- sahələri və sahələrarası;

247. Keçirilmə müddətinə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin

- cari, perspektiv, operativ
- daxili və xarici
- iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketinq təhlili
- √ illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik
- təsərrüfatdaxili və təsərrüfatlararası

248. Vaxt əlamətinə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsi:

- daxili və xarici
- √ cari, perspektiv, operativ
- iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketinq təhlili
- təsərrüfatdaxili və təsərrüfatlararası

- illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik

249. İqtisadi - riyazi təhlil :

- yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
- ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə amillərin təsir həcmi aşkar edir
- istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir
- ✓ iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır
- bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur

250. Amilli təhlil :

- ✓ ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə amillərin təsir həcmi aşkar edir
- iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır
- bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur
- yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
- istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir

251. Marjinal təhlil :

- ✓ bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur
- istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir
- ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar edir
- yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
- iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır

252. Kompleks iqtisadi təhlil :

- iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır
- bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur
- ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə amillərin təsir həcmi aşkar edir
- ✓ istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir
- yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir

253. Cari iqtisadi təhlilin məzmunun ən xarakter xüsusiyyətlərindən biri nədir?

- obyektin müxtəlif cəhətlərinin hərtərəfli öyrənilməsinə ehtiyac yoxdur, təhlil ilk növbədə daimi təhlil olunan göstəricilər siyahısına daxil olan göstəricilər üzrə aparılır
- strateji idarəetmə vəzifələrinin həlli üçün rəhbərliyi zəruri informasiya ilə təmin edir
- ✓ operativ təhlilin nəticələrindən ibarət olan və perspektiv təhlil üçün baza qismində çıxış edən, təsərrüfat fəaliyyətinin daha dolğun təhlilidir
- istehsal ehtiyatların istifadə olunmasının fərqlərin səbəblərinin öyrənilməsində istehsal - təsərrüfat fəaliyyətinin əldə olunmuş nəticələrinin digər müəssisənin nəticələri ilə müqayisə edilməsi
- ümumilikdə müəssisə fəaliyyətinin iqtisadi təhlili ilə müqayisədə o, bir tərəfdən iqtisadiyyat, digər tərəfdən texnika və texnologiya arasındakı əlaqəni daha çox aşkar etməyə imkan verir

254. Perspektiv iqtisadi təhlilin məzmunun ən xarakter xüsusiyyətlərindən biri nədir ?

- istehsal ehtiyatların istifadə olunmasının fərqlərin səbəblərinin öyrənilməsində istehsal - təsərrüfat fəaliyyətinin əldə olunmuş nəticələrinin digər müəssisənin nəticələri ilə müqayisə edilməsi
- obyektin müxtəlif cəhətlərinin hərtərəfli öyrənilməsinə ehtiyac yoxdur, təhlil ilk növbədə daimi təhlil olunan göstəricilər siyahısına daxil olan göstəricilər üzrə aparılır
- ümumilikdə müəssisə fəaliyyətinin iqtisadi təhlili ilə müqayisədə o, bir tərəfdən iqtisadiyyat, digər tərəfdən texnika və texnologiya arasındakı əlaqəni daha çox aşkar etməyə imkan verir
- ✓ strateji idarəetmə vəzifələrinin həlli üçün rəhbərliyi zəruri informasiya ilə təmin edir

- operativ təhlilin nəticələrindən ibarət olan və perspektiv təhlil üçün baza qismində çıxış edən, təsərrüfat fəaliyyətin daha dolğun təhlilidir

255. İqtisadi təhlildə istifadə olunan ilkin informasiya qarşısında hansı tələblər qoyulur?

- elmilik, sistemləşdirmə, müqayisəlilik, komplekslilik
- gərəklilik, şəffaflıq, təsirlilik, operativlik
- ✓ münasiblik, gərəklilik, müqayisəlilik, rasionallıq
- münasiblik, elmilik, hökumət mövqeyindən yanaşma, rasionallıq
- gərəklilik, müqayisəlilik, sistemləşdirmə

256. Müəssisədə iqtisadi təhlil aşağıdakı informasiya məlumatları əsasında aparılır:

- biznes-planlarən və operativ uçotun məlumatları
- statistik və operativ məlumatlar
- ✓ mühasibat uçotu, statistik, operativ məlumatlar, biznes-planlar
- operativ uçot və təqvim-operativ məlumatlar
- gündəlik plan tapşırıqları və statistik məlumatlar

257. Təhlil üçün əsas informasiya mənbəyi

- ✓ mühasibat uçotu
- idarə uçotu
- operativ uçotu
- vergi uçotu
- statistik uçot

258. Hazırlıq, informasiya, analitik, yaradıcı, tədqiqat, zəmanət, tətbiq etmə mərhələləri - bu aşağıdakıların keçirilmə mərhələləridir :

- ✓ funksional - dəyər təhlilin
- sistemli iqtisadi təhlilin
- maliyyə təhlilinin
- marjinal təhlilin
- kompleks iqtisadi təhlilin

259. Məhsulun keyfiyyəti və qiyməti arasında olan nisbətə optimallaşdırılması aşağıdakının məqsədidir :

- ✓ funksional - dəyər təhlilin
- sistemli iqtisadi təhlilin
- maliyyə təhlilinin
- marjinal təhlilin
- kompleks iqtisadi təhlilin

260. Funksional - dəyər təhlilin xüsusiyyətləri :

- ✓ istehsalat xərclərini azaltmağa, məhsulun keyfiyyətini və rəqabət qabiliyyətini yaxşılaşdırmağa imkan verir
- yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
- bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur
- istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir
- ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar edir

261. İdarəetmə təhlilinin təmayülü :

- müəssisə fəaliyyətinin ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar etmək
- müəssisə əmlakının tərkibi və strukturuna, kapitalın istifadə olunma intensivliyi, ödəmə qabiliyyətinə əsaslı qiymət vermək
- məhsulun keyfiyyəti və qiyməti arasında olan nisbətə optimallaşdırılması
- yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən etmək
- ✓ xərclərin azalması və gəlirin artırılması ehtiyatlarını müəyyən etmək, idarə qərarlarını onların istehsalata səfərbər olunması üzrə əsaslandırma

262. İdarəetmə təhlilinin təşkil edilməsinin xüsusiyyətləri :

- √ vaxtaşırı olaraq ildə ən azı bir dəfə, eləcə də müvafiq instansiyalara hesabat təqdim olunduqca aparılır
- müəssisələrdə yalnız yuxarı orqanlar və ya vergi idarələrin göstərişi üzrə aparılır
- müəssisələrdə yalnız investorlar və kreditorlar tərəfindən, onların maraqlarına müvafiq olaraq aparılır
- qeyri - müntəzəm əsasda zərurət yarandığı təqdirdə və ilk növbədə istehsalatın azalması müşahidə olunan istiqamətlər üzrə aparılır
- istehsala prosesinə təcili müdaxilə etmək məqsədilə hər saat və hər gün aparılır

263. Funksional dəyər təhlilinin mahiyyəti aşağıdakı məsələlərin tədqiq edilməsi ilə xarakterizə olunur?

- √ məhsulun funksiyası;
- məhsulun material tutumu;
- məhsulun fond tutumu;
- məhsulun rentabelliği
- məhsulun maya dəyəri;

264. Funksional - dəyər təhlili :

- √ xərclərin minimuma endirilməsi məqsədilə onun planlaşdırma, istehsalat və istismar mərhələlərində obyekt funksiyalarını kompleks şəkildə tədqiq edir
- yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
- bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur
- iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır
- ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə amillərin təsir həcmi aşkar edir

265. Mühasibat (maliyyə) hesabatının trend təhlili nəyi səciyyələndirir?

- √ hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;
- hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;

266. Mühasibat (maliyyə) hesabatının şaquli təhlili nəyi səciyyələndirir?

- √ hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
- hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;

267. Mühasibat (maliyyə) hesabatının üfiqi təhlili nəyi səciyyələndirir?

- √ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsini;
- hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə dinamika əsas meylinin müəyyən edilməsi;
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;

268. Təşkilatın fəaliyyətinin maliyyə təhlilinin əsasını nə təşkil edir?

- √ maliyyə əmsalları;
- idarəetmə uçotunun məlumatları;
- mühasibat uçotu məlumatları;
- operativ uçot məlumatları.
- biznes planlaşdırmanın məlumatları;

269. Cari təhlil imkan verir:

- √ hesabat dövründə müəssisənin işini kompleks qiymətləndirmək;
- strateji idarəetmə məsələlərini həll etmək;
- müəssisənin işində nöqsanları aşkar etmək və onları aradan qaldırmaq;
- biznesdə müəssisənin iş təcrübəsini ümumiləşdirmək
- biznes planların icrasını qabaqcadan qiymətləndirmək;

270. İqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin əsasını nə təşkil edir?

- √ idarəetmə funksiyaların təsnifləşdirilməsi;
- təhlilin prinsiplərinin təsnifləşdirilməsi;
- təhlilin üsul və metodlarının təsnifləşdirilməsi;
- tədqiqatın metod və metodikası
- təhlilin vəzifələrinin təsnifləşdirilməsi;

271. Cari təhlilin nöqsanları aşağıdakılardan ibarətdir :

- √ təhlil olunan dövrdə əldə olunan nəticələr gələcək işdə nəzərə alınır və bu dövr üçün nöqsanların, itirilən imkanların yerinə doldurmaq artıq mümkün deyil
- amillərin tədqiq olunan göstəricilərə təsirini müəyyən etmək üçün iqtisadi - riyazi metodlardan istifadə etmək olmaz
- aparılmış təhlilin nəticələrinə görə təcili idarəetmə qərarları qəbul edilir, bəzən onlar səhv ola bilər
- istehsal - təsərrüfat fəaliyyəti göstəricilərinin zaman ölçülmə intervalı bir hesabat ili ilə məhdudlaşır
- müəyyən olunmuş norma və tapşırıqlardan kənara çıxmalar qeyri - müntəzəm şəkildə aşkar olunur və şəriklər qarşısında xarici öhdəliklərin yerinə yetirilməsi nöqtəyi - nəzərindən yaranan vəziyyətin qiyməti verilir

272. Hansı növ təhlil zamanı obyektin müxtəlif tərəflərinin hərtərəfli öyrənilməsinə zərurət yoxdur ?

- √ operativ təhlil zamanı
- cari təhlil zamanı
- təsərrüfat daxili təhlil zamanı
- maliyyə təhlili zamanı
- perspektiv təhlil zamanı

273. Operativ iqtisadi təhlilin məzmunun ən xarakter xüsusiyyətlərindən biri nədir ?

- √ obyektin müxtəlif cəhətlərinin hərtərəfli öyrənilməsinə ehtiyac yoxdur, təhlil ilk növbədə daimi təhlil olunan göstəricilər siyahısına daxil olan göstəricilər üzrə aparılır
- operativ təhlilin nəticələrindən ibarət olan və perspektiv təhlil üçün baza qismində çıxış edən, təsərrüfat fəaliyyətin daha dolğun təhlilidir
- ümumilikdə müəssisə fəaliyyətinin iqtisadi təhlili ilə müqayisədə o, bir tərəfdən iqtisadiyyat, digər tərəfdən texnika və texnologiya arasındakı əlaqəni daha çox aşkar etməyə imkan verir
- strateji idarəetmə vəzifələrinin həlli üçün rəhbərliyi zəruri informasiya ilə təmin edir
- istehsal ehtiyatların istifadə olunmasının fərqlərin səbəblərinin öyrənilməsində istehsal - təsərrüfat fəaliyyətinin əldə olunmuş nəticələrinin digər müəssisənin nəticələri ilə müqayisə edilməsi

274. Müəssisənin ödəmə qabiliyyəti aşağıdakılara aiddir :

- √ iqtisadi təhlil obyektlərinə
- iqtisadi təhlil ehtiyatlarına
- iqtisadi təhlil faktorlarına
- iqtisadi təhlil üsullarına
- iqtisadi təhlil subyektlərinə

275. Məhsulun gəlirliyi aşağıdakılara aiddir :

- √ iqtisadi təhlil obyektlərinə
- iqtisadi təhlil ehtiyatlarına
- iqtisadi təhlil faktorlarına
- iqtisadi təhlil üsullarına
- iqtisadi təhlil subyektlərinə

276. Məhsulun material tutumu aşağıdakılara aiddir :

- iqtisadi təhlil faktorlarına
- iqtisadi təhlil ehtiyatlarına
- ✓ iqtisadi təhlil obyektlərinə
- iqtisadi təhlil subyektlərinə
- iqtisadi təhlil üsullarına

277. Məhsulun maya dəyəri aşağıdakılara aiddir :

- iqtisadi təhlil faktorlarına
- iqtisadi təhlil ehtiyatlarına
- ✓ iqtisadi təhlil obyektlərinə
- iqtisadi təhlil subyektlərinə
- iqtisadi təhlil üsullarına

278. Analitik işin unifikasiyası aşağıdakıları ifadə edir :

- müəssisədə işlənilib hazırlanmış analitik cədvəl göstəriciləri müqayisə, qiymətləndirmə, ümumiləşdirmə üçün münasib olmalıdır
- müəssisə mütəxəssislərinin iş zamanının effektiv şəkildə istifadə olunması
- ✓ xüsusi işlənilib hazırlanmış cədvəllərin məhdud sayının doldurulmasını qabaqcadan görə bilən metodikaların yaradılması
- müəssisədə eyni tədqiqatların təkrar keçirilməsi (müxtəlif şəxslər tərəfindən) imkanı istisna olunur
- ayrı - ayrı icraçılar arasında təhlilin keçirilməsi üzrə öhdəliklərin əsaslandırılmış paylaşdırılması

279. Müəssisədə təhlilin təşkil olunmasının vacib prinsipi :

- ✓ ayrı - ayrı icraçılar arasında təhlilin keçirilməsi üzrə öhdəliklərin əsaslandırılmış paylaşdırılması
- müəssisədə eyni tədqiqatların təkrar keçirilməsi (müxtəlif şəxslər tərəfindən) imkanı istisna olunur
- müəssisədə işlənilib hazırlanmış analitik cədvəl göstəriciləri müqayisə, qiymətləndirmə, ümumiləşdirmə üçün münasib olmalıdır
- xüsusi işlənilib hazırlanmış cədvəllərin məhdud sayının doldurulmasını qabaqcadan görə bilən metodikaların yaradılması
- müəssisə mütəxəssislərinin iş zamanının effektiv şəkildə istifadə olunması

280. Marketing informasiyasının xarici (kəşfiyyat) sistemi

- ✓ bazarın vəziyyətinə müntəzəm surətdə müşahidə etməyə imkan yaradır (alıcıları nə maraqlandırır, onlar nə alırlar, rəqiblər nə satırlar)
- iqtisadi - riyazi metod və modellərə, iqtisadi təhlilin digər üsul və qaydalarına əsaslanır
- bu - sənaye və ticarət müəssisələrinin xərcləri, itgilər, mədaxil, xalis gəlir, gəlirlilik haqqında informasiyadır
- bu - əmtəə istehsalı və tədavülünün həcmi, strukturu və sürətini xarakterizə edən firma daxili informasiya axınları haqqında informasiyadır
- marketingin konkret problemlərinin öyrənilməsi ilə bilavasitə bağlıdır

281. İdarə təhlilinin keçirilməsi nəticəsində əldə olunmuş informasiyanın istehlakçıları aşağıdakılardır :

- ✓ müəssisə menecerləri, direktorlar şurası
- vergi idarələri, statistika orqanları və s.
- tədarükçülər və alıcılar
- səhmdarlar və investorlar
- banklar və kredit təşkilatları

282. Maliyyə təhlilinin keçirilməsi nəticəsində əldə olunmuş informasiyanın istehlakçıları aşağıdakılardır :

- ✓ səhmdarlar, investorlar, banklar
- briqadirlər, fəhlələr
- sex rəisləri və alıcılar
- direktorlar şurası, tədarükçülər
- müəssisə menecerləri

283. Uçot və hesabat informasiyasının münasibliyi (relevantlığı) aşağıdakıları ifadə edir :

- kafilik, operativlik, ilkin informasiyanın yüksək istifadə əmsalı, artıq məlumatların olmaması

- planlaşdırma və idarə olunma məqsədləri ilə ilkin informasiyanın istifadə olunmasını tələb edir
- doğruluq, normativ aktlar və təsərrüfat daxili müddəalara uyğunluğu ; bitərəflik
- ən yeni rabitə vasitələrinin istifadəsi və məlumatların distansiya ötürülmə metodlarının tətbiq olunması
- ✓ onun vaxtılı vaxtında olması, dəyəri, proqnozlaşdırılma və nəticələrin qiymətləndirilməsi üçün yararlılıq

284. İdarəetmə təhlilinin informasiya bazaları :

- statistik uçot və hesabatın məlumatları
- vergi uçotu və hesabatının məlumatları
- ✓ ilkin mühasibat və operativ uçotunun məlumatları
- mühasibat (maliyyə) hesabatı
- normativ aktlar və hökumətin qətnamələri

285. Hesablama analitik informasiya; amilli və nəticəvi göstəricilərin hesabları və qiyməti; reyting qiymətləri aşağıdakılara aiddir :

- ✓ iqtisadi təhlildə istifadə olunan iş yekun informasiyasına
- digər informasiya mənbələrinə
- iqtisadi təhlilin uçotdan kənar informasiya mənbələrinə
- iqtisadi təhlilin uçot informasiya mənbələrinə
- iqtisadi təhlilin rəsmi informasiya mənbələrinə

286. Maliyyə hesabatı, idarə uçotu və hesabatı, sintetik və analitik uçotun məlumatları, statistik uçot və hesabat, operativ uçot və hesabat aşağıdakılara aiddir :

- ✓ iqtisadi təhlilin uçot informasiya mənbələrinə
- iqtisadi təhlildə istifadə olunan iş yekun informasiyasına
- digər informasiya mənbələrinə
- iqtisadi təhlilin uçotdan kənar informasiya mənbələrinə
- iqtisadi təhlilin rəsmi informasiya mənbələrinə

287. Dövlət qanunları, prezidentin fərmanları, hökumət və yerli orqanların qətnamələri, yuxarı təşkilatların əmrləri aşağıdakılara aiddir :

- ✓ iqtisadi təhlilin rəsmi informasiya mənbələrinə
- digər informasiya mənbələrinə
- iqtisadi təhlilin uçotdan kənar informasiya mənbələrinə
- iqtisadi təhlilin uçot informasiya mənbələrinə
- iqtisadi təhlildə istifadə olunan iş yekun informasiyasına

288. Daxili və xarici auditin ; idarə daxili və idarədən kənar təftişlərin ; fəaliyyətin vergi idarəsi tərəfindən yoxlanılmasının materialları, aktları, rəyləri aşağıdakılara aiddir :

- iqtisadi təhlildə istifadə olunan iş yekun informasiyasına
- digər informasiya mənbələrinə
- iqtisadi təhlilin uçot informasiya mənbələrinə
- iqtisadi təhlilin rəsmi informasiya mənbələrinə
- ✓ iqtisadi təhlilin uçotdan kənar informasiya mənbələrinə

289. Təhlildə istifadə olunan iş yekun informasiyasına aşağıdakılar aiddir :

- yuxarıda sadalanan bütün informasiya mənbələri
- daxili və xarici auditin ; idarə daxili və idarədən kənar təftişlərin ; fəaliyyətin vergi idarəsi tərəfindən yoxlanılmasının materialları, aktları, rəyləri
- maliyyə hesabatı, idarə uçotu və hesabatı, sintetik və analitik uçotun məlumatları, statistik uçot və hesabat, operativ uçot və hesabat
- dövlət qanunları, prezidentin fərmanları, hökumət və yerli orqanların qətnamələri, yuxarı təşkilatların əmrləri, təsərrüfat - hüquqi sənədlər
- ✓ hesablama analitik informasiya ; faktor və qətedici göstəricilərin hesabları və qiyməti ; reyting qiymətləri

290. Təhlilin uçotdan kənar informasiya mənbələrinə aşağıdakılar aiddir :

- ✓ daxili və xarici auditin ; idarə daxili və idarədən kənar təftişlərin ; fəaliyyətin vergi idarəsi tərəfindən yoxlanılmasının materialları, aktları, rəyləri

- yuxarıda sadalanan bütün informasiya mənbələri
- hesablama analitik informasiya ; faktor və qətedici göstəricilərin hesabları və qiyməti ; reyting qiymətləri
- maliyyə hesabatı, idarə uçotu və hesabatı, sintetik və analitik uçotun məlumatları, statistik uçot və hesabat, operativ uçot və hesabat
- dövlət qanunları, prezidentin fərmanları, hökumət və yerli orqanların qətnamələri, yuxarı təşkilatların əmrləri, təsərrüfat - hüquqi sənədlər

291. Təhlilin uçot informasiya mənbələrinə aşağıdakılar aiddir :

- √ maliyyə hesabatı, idarə uçotu və hesabatı, sintetik və analitik uçotun məlumatları, statistik uçot və hesabat, operativ uçot və hesabat
- yuxarıda sadalanan bütün informasiya mənbələri
- hesablama analitik informasiya ; faktor və qətedici göstəricilərin hesabları və qiyməti ; reyting qiymətləri
- daxili və xarici auditin ; idarə daxili və idarədən kənar təftişlərin ; fəaliyyətin vergi idarəsi tərəfindən yoxlanılmasının materialları, aktları, rəyləri
- dövlət qanunları, prezidentin fərmanları, hökumət və yerli orqanların qətnamələri, yuxarı təşkilatların əmrləri, təsərrüfat - hüquqi sənədlər

292. Təhlilin rəsmi sənədləri və normativ - plan informasiya mənbələrinə aşağıdakılar aiddir :

- √ dövlət qanunları, prezidentin fərmanları, hökumət və yerli orqanların qətnamələri, yuxarı təşkilatların əmrləri, təsərrüfat - hüquqi sənədlər
- yuxarıda sadalanan bütün informasiya mənbələri
- hesablama analitik informasiya ; faktor və qətedici göstəricilərin hesabları və qiyməti ; reyting qiymətləri
- daxili və xarici auditin ; idarə daxili və idarədən kənar təftişlərin ; fəaliyyətin vergi idarəsi tərəfindən yoxlanılmasının materialları, aktları, rəyləri
- maliyyə hesabatı, idarə uçotu və hesabatı, sintetik və analitik uçotun məlumatları, statistik uçot və hesabat, operativ uçot və hesabat

293. İnformasiyanın operativliyi aşağıdakılar ilə təmin olunur :

- √ ən yeni rabitə vasitələrinin istifadəsi və məlumatların distansiya ötürülmə metodlarının tətbiq olunması ilə
- onun vaxtlı vaxtında olması, dəyəri, proqnozlaşdırılma və nəticələrin qiymətləndirilməsi üçün yararlılığı ilə
- doğruluq, normativ aktlar və təsərrüfat daxili müddəalara uyğunluğu ; bitərəflik ilə
- planlaşdırma və idarə olunma məqsədləri ilə ilkin informasiyanın istifadə olunmasını tələb edir
- kafilik, operativlik, ilkin informasiyanın yüksək istifadə əmsalı, artıq məlumatların olmaması ilə

294. İqtisadi informasiyanın səmərəliliyi aşağıdakıları tələb edir :

- doğruluq, normativ aktlar və təsərrüfat daxili müddəalara uyğunluğu ; bitərəflik
- onun vaxtlı vaxtında olması, dəyəri, proqnozlaşdırılma və nəticələrin qiymətləndirilməsi üçün yararlılıq
- √ kafilik, operativlik, ilkin informasiyanın yüksək istifadə əmsalı, artıq məlumatların olmaması
- ən yeni rabitə vasitələrinin istifadəsi və məlumatların distansiya ötürülmə metodlarının tətbiq olunması
- planlaşdırma və idarə olunma məqsədləri ilə ilkin informasiyanın istifadə olunmasını tələb edir

295. İnformasiyanın həqiqiliyi aşağıdakılar ilə xarakterizə olunur :

- √ doğruluq, normativ aktlar və təsərrüfat daxili müddəalara uyğunluğu ; bitərəflik ilə
- planlaşdırma və idarə olunma məqsədləri ilə ilkin informasiyanın istifadə olunmasını tələb edir
- ən yeni rabitə vasitələrinin istifadəsi və məlumatların distansiya ötürülmə metodlarının tətbiq olunması ilə
- kafilik, operativlik, ilkin informasiyanın yüksək istifadə əmsalı, artıq məlumatların olmaması ilə
- onun vaxtlı vaxtında olması, dəyəri, proqnozlaşdırılma və nəticələrin qiymətləndirilməsi üçün yararlılığı ilə

296. Maliyyə təhlilinin informasiya bazaları :

- √ mühasibat (maliyyə) hesabatı
- normativ aktlar və hökumətin qətnamələri
- vergi uçotu və hesabatının məlumatları
- ilkin mühasibat və operativ uçotunun, nümunəlik müayinələrin məlumatları
- statistik uçot və hesabatın məlumatları

297. İqtisadi təhlilin informasiya mənbələri hansı qruplara bölünər?

- normativ məlumatlar, operativ və statistik uçot və hesabatda olan məlumatlar

- uçot və uçotdan kənar məlumatlar, marketinq informasiyası
- √ rəsmi sənədlər, plan-normativ informasiya, uçot və uçotdan kənar mənbələr
- plan, plandan kənar və uçot məlumatları
- rəsmi mənbələr, operativ və cari məlumatlar

298. Müəssisənin əmək ehtiyatlarından istifadənin səmərəliliyini əks etdirən göstərici hansıdır?

- √ vaxt vahidi ərzində məhsul buraxılışı;
- işçilərin orta siyahı sayı;
- bir işçinin orta əmək haqqı
- işçilərin ixtisas dərəcəsi.
- satışın həcmi;

299. Balansın aktivi aşağıda hansı qaydada ardıcılıqla yerləşdirilmişdir:

- √ likvidliyin artması qaydasında;
- likvidliyin azalması qaydasında;
- xaotik;
- düzgün cavab yoxdur.
- əvvəl likvidliyin artması, sonra azalması qaydasında;

300. Satışdan mənfəət hansı göstərici ilə tərs mütənasib hesab edilir?

- √ məhsulun maya dəyəri ilə;
- satılmış məhsulun həcmi ilə;
- məhsulun qiyməti ilə;
- məhsulun keyfiyyəti ilə.
- buraxılmış məhsulların miqdarı ilə;

301. Ödəmələrin sxemləri, faizlərin hesablanması qaydası, əməliyyatların gəlirliyinin müqayisəsi hansı təhlildə həyata keçirilir?

- √ maliyyə riyazi təhlildə;
- motivasiya təhlilində;
- iqtisadi kibernetikada;
- marjinal təhlildə.
- kompleks iqtisadi təhlildə;

302. Təsərrüfat proseslərinin baş verməsi və inkişafının öyrənilməsinə dialektik yanaşma nədir?

- iqtisadi təhlilin metodikasındır;
- √ iqtisadi təhlilin metodudur;
- iqtisadi təhlilin predmetidir;
- iqtisadi təhlilin posedurudur;
- iqtisadi təhlilin prinsipidir.

303. Ödəmələrin sxemləri, faizlərin hesablanması qaydası, əməliyyatların gəlirliyinin müqayisəsi hansı təhlil vasitəsilə aparılır:

- √ maliyyə riyazi təhlildə;
- motivasiya təhlilində;
- iqtisadi kibernetikada;
- marjinal təhlildə.
- kompleks iqtisadi təhlildə;

304. Təsərrüfat proseslərinin baş verməsi və inkişafının öyrənilməsinə dialektik yanaşma nədir?

- √ iqtisadi təhlilin metodudur;
- iqtisadi təhlilin posedurudur;
- iqtisadi təhlilin metodikasındır;
- iqtisadi təhlilin prinsipidir.
- iqtisadi təhlilin predmetidir;

305. Diskontlaşdırmanın tətbiqi nəyi səciyyələndirir?

- √ gələcəkdə əldə olunacaq məbləq və faizin məlum səviyyəsində hesablamayı;
- pul axınını;
- faiz dərəcəsinin artmasını;
- gələcəkdə əldə olunacaq mənfəəti.
- ilkin məbləq və faiz dərəcəsinin məlum səviyyəsində hesablamayı;

306. Təhlilin hansı növü təşkilatın maliyyə - təsərrüfat fəaliyyətini hərtərəfli öyrənir?

- √ kompleks;
- marjinal;
- ekspres;
- operativ.
- perspektiv;

307. Əlaqədar ekspertlər qrupunda söylənilən ideyaların sərbəst generasiyası:

- √ beyin hücumu metodudur
- Delfi metodudur
- analogiya metodudur
- formal meyarlar metodudur
- kollektiv bloknöt metodudur

308. Sorğu materiallarının sonrakı analitik işlənməsi ilə xüsusi seçilmiş ekspert qrupunun çox addımlı anonim sorğusu :

- √ Delfi metodudur
- analogiya metodudur
- kollektiv bloknöt metodudur
- formal meyarlar metodudur
- beyin hücumu metodudur

309. Keçmiş təcrübəyə əsaslanaraq problem həllinin mümkün metodu və yaranan vəziyyət səbəblərinin axtarışı :

- √ analogiya metodudur
- beyin hücumu metodudur
- kollektiv bloknöt metodudur
- formal meyarlar metodudur
- Delfi metodudur

310. Maliyyə hesabatı təhlilində daha geniş yayılmış evristik metodlarına aşağıdakılar aiddir :

- √ analogiya metodu, beyin hücumu metodu, Delfi metodu
- kollektiv bloknöt metodu, kreativ metod
- beyin hücumu metodu, inteqral metod, analogiya metodu
- formal meyarlar metodu, ekspert metod
- analogiya metodu, Delfi metodu, zəncirvari əvəz etmə metodu

311. Mütəxəssislərin peşəkar fikirlərinə əsaslanan informasiyanın toplanma və işlənmə üsullar qrupu aşağıdakılara aiddir :

- √ evristik təhlil metodlarına
- ənənəvi təhlil metodlarına
- determinləşdirilmiş təhlil üsullarına
- proqnozlaşdırma üsullarına
- stoxastik təhlil metodlarına

312. Əgər korrelyasiya əmsali $K = 0,25$, onda göstəricilər arasında əlaqənin sıxlığı :

- √ zəifdir

- yoxdur
- funksionaldır
- əhəmiyyətlidir
- ortadır

313. Əgər korrelyasiya əmsalı $K < 0,6$, onda göstəricilər arasında əlaqənin sıxlığı

- əhəmiyyətlidir
- ✓ ortadır
- yoxdur
- funksionaldır
- zəifdir

314. Əgər korrelyasiya əmsalı $K > 0,6$, onda göstəricilər arasında əlaqənin sıxlığı :

- ✓ əhəmiyyətlidir
- yoxdur
- zəifdir
- ortadır
- funksionaldır

315. Əgər korrelyasiya əmsalı $K = 1$, onda göstəricilər arasında əlaqə :

- ✓ funksionaldır
- yoxdur
- əhəmiyyətlidir
- zəifdir
- ortadır

316. Əgər korrelyasiya əmsalı $K = 0$, onda göstəricilər arasında əlaqə :

- ✓ yoxdur
- ortadır
- əhəmiyyətlidir
- zəifdir
- funksionaldır

317. Müəyyən müddət üçün artırma məbləğinin artırılmış məbləğə nisbəti:

- ✓ diskontdur
- mürəkkəb faizdir
- diskont - faktordur
- artırılmış məbləğdir
- sadə faizdir

318. Hər hansı bir müddət üçün artırma məbləğinin başlanğıc məbləğə nisbəti:

- ✓ sadə faizdir
- diskontdur
- diskont - faktordur
- artırılmış məbləğdir
- mürəkkəb faizdir

319. 25 000 manat həcmində ssuda (borc) müəssisəyə 6 ay müddətinə 20 % sadə illik ilə verilmişdir. Sadə faizlərin artırma formulundan istifadə edərək artırılmış məbləği müəyyən edin.

- ✓ 27 500 manat
- 28 500 manat
- 27 777 manat
- 26 000 manat

- 26 500 manat
- 320.** Banka yarım il müddətinə 10 min manat pul qoyulmuşdur. Sadə faizlərin tarifi ildə 20 %-ə bərabərdir. Sadə faizlərin artırma formulundan istifadə edərək artırılmış məbləği müəyyən edin. 1
- √ 30 min manat
 - 11 min manat
 - 15 min manat
 - 10 min manat
 - 12 min manat
- 321.** Bu formula - $I = S_0 (1 + it)$ (burada i - illik faiz tarifi, t - faizlərin əlavə etmə dövrlərinin sayı) aşağıdakının formuludur :
- √ sadə faizlərin artırma formulu
 - mürəkkəb faizlərin artırma formulu
 - artırılmış məbləğin formulu
 - faiz gəlirinin formulu
 - diskont - faktorun formulu
- 322.** Riyazi və kommertiya diskonlaşdırma metodları aşağıdakılara aiddir :
- √ maliyyə riyaziyyat üsullarına
 - xaric etmə üsullarına
 - riyazi statistika metodlarına
 - iqtisadi kibernetika metodlarına
 - təhlilin ənənəvi metodlarına
- 323.** Maliyyə riyaziyyat üsullarına aşağıdakılar aiddir :
- √ sadə və mürəkkəb faizlər, diskontlaşma metodları
 - çox ölçülü statistik cəm metodları
 - modelləşdirmə metodları və immitasiya metodları
 - əməliyyatların tədqiq metodları
 - ikiqatlı və cəm korrelyasiya
- 324.** Plan və əvvəlki dövrlər ilə müqayisə üzrə göstəricilərin dəyişiklik xarakteristikası aşağıdakı mərhələdə həyata keçirilir :
- √ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
 - təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
 - müəssisədə analitik işin planlaşdırılması
 - biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
 - fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- 325.** Təhlilin subyekt və obyektlərinin ayrılması, ayrı - ayrı icraçılar arasında öhdəliklərin paylaşdırılması aşağıdakı mərhələdə həyata keçirilir :
- √ müəssisədə analitik işin planlaşdırılması
 - təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
 - biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
 - tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
 - fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- 326.** Ümumilikdə müəssisənin və ya onun bölmələrinin fəaliyyətinin analitik tədqiqat nəticələri aşağıdakı şəkildə rəsmiləşdirilməlidir :
- mühasibat hesabatı
 - biznes - plan
 - norma və normativlər
 - xərclər smetası
 - √ arayışlar, rəylər

327. İnformasiyanın həqiqiliyinin yoxlanılması və analitik işlənmə aşağıdakı mərhələdə həyata keçirilir :

- √ müəssisədə analitik işin planlaşdırılması
- təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
- tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması

328. Qarşılıqlı təsir edən amillərin qruplaşdırılması, onların arasında əlaqələrin açılması aşağıdakı mərhələdə həyata keçirilir :

- fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- müəssisədə analitik işin planlaşdırılması
- √ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili

329. İstehsalat vəsaitlərin istifadə olunma dərəcəsinin xarakteristikası aşağıdakı mərhələdə həyata keçirilir :

- müəssisədə analitik işin planlaşdırılması
- fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- √ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili

330. Plan - iqtisadi şəbə və ya iqtisadi təhlil şəbəsi aşağıdakıları həyata keçirir:

- √ analitik iş planının tərtib olunması, təhlilin metodik təminatı, müəssisə fəaliyyəti təhlilinin nəticələrini təşkil edir və ümumiləşdirir
- xammal və hazır məhsulun keyfiyyətinin, brak və brak nəticəsində itgi, alıcıların reklamasiyasının təhlili
- müqavilə öhdəlikləri və məhsulun həcm, assortiment, zaman, nomenklatura üzrə tədarük planlarının yerinə yetirilməsinin tədqiqi
- istehsalat üzrə xərclər smetasının və gəlir planının, maliyyə nəticələri və maliyyə vəziyyəti planının yerinə yetirilməsi
- müəssisənin ehtiyatlarla vaxtlı - vaxtında təmin olunmasına, məhsulun həcm, nomenklatura, zaman, keyfiyyət üzrə tədarük planlarının yerinə yetirilməsinə nəzarət

331. Biznes - planın yerinə yetirilmə xarakteristikası aşağıdakı mərhələdə həyata keçirilir :

- √ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- müəssisədə analitik işin planlaşdırılması
- biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
- təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması

332. Təhlilin nəticələrinə görə irəli sürülmüş təkliflərin istehsalata tətbiq edilməsinə nəzarət aşağıdakı mərhələdə həyata keçirilir :

- √ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- müəssisədə analitik işin planlaşdırılması
- tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
- fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması

333. İstifadə olunmuş imkanlar və ehtiyatların aşkar edilməsi aşağıdakı mərhələdə həyata keçirilir :

- √ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
- müəssisədə analitik işin planlaşdırılması
- tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması

334. Amillərin təsirinin xaric edilməsi və onların təsirinin dəyişdirilməsi aşağıdakı mərhələdə həyata keçirilir :

- √ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili

- müəssisədə analitik işin planlaşdırılması
- tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması

335. İqtisadi təhlilin təsir qüvvəsi və effektivliyinin asılı olduğu şərt aşağıdakıdır :

- √ təsərrüfat fəaliyyəti təhlilinin keçirilməsinin planlı xarakteri
- müəssisənin analitik işin kompleks planının olması
- təsərrüfat fəaliyyəti təhlil planlarının yerinə yetirilməsinə nəzarət
- təhlilin metodik təminatı, onun nəticələrinin təşkili və ümumiləşdirilməsi
- müəssisənin analitik işin tematik planının olması

336. Müəssisədə texniki nəzartə şöbəsi :

- √ xammal və hazır məhsulun keyfiyyətini, brak və brak nəticəsində itgi, alıcıların reklamasiyasını təhlil edir
- analitik iş planının tərtib olunması, təhlilin metodik təminatı, müəssisə fəaliyyəti təhlilinin nəticələrinin təşkili və ümumiləşdirilməsi ilə məşğul olur
- müqavilə öhdəlikləri və məhsulun həcm, assortiment, zaman, nomenklatura üzrə tədarük planlarının yerinə yetirilməsini, anbar ehtiyatlarının vəziyyətini tədqiq edir
- istehsalat üzrə xərclər smetasının və gəlir planının, maliyyə nəticələri və maliyyə vəziyyəti planının yerinə yetirilməsi ilə məşğul olur
- müəssisənin ehtiyatlarla vaxtlı - vaxtında təmin olunmasına, məhsulun həcm, nomenklatura, zaman, keyfiyyət üzrə tədarük planlarının yerinə yetirilməsinə nəzarət edir

337. Müəssisədə satış şöbəsi :

- √ müqavilə öhdəlikləri və məhsulun həcm, assortiment, zaman, nomenklatura üzrə tədarük planlarının yerinə yetirilməsini, anbar ehtiyatlarının vəziyyətini tədqiq edir
- xammal və hazır məhsulun keyfiyyətini, brak və brak nəticəsində itgi, alıcıların reklamasiyasını təhlil edir
- analitik iş planının tərtib olunması, təhlilin metodik təminatı, müəssisə fəaliyyəti təhlilinin nəticələrinin təşkili və ümumiləşdirilməsi ilə məşğul olur
- istehsalat üzrə xərclər smetasının və gəlir planının, maliyyə nəticələri və maliyyə vəziyyəti planının yerinə yetirilməsi ilə məşğul olur
- müəssisənin ehtiyatlarla vaxtlı - vaxtında təmin olunmasına, məhsulun həcm, nomenklatura, zaman, keyfiyyət üzrə tədarük planlarının yerinə yetirilməsinə nəzarət edir

338. Müəssisədə təminat şöbəsi :

- √ müəssisənin ehtiyatlarla vaxtlı - vaxtında təmin olunmasına, məhsulun həcm, nomenklatura, zaman, keyfiyyət üzrə tədarük planlarının yerinə yetirilməsinə nəzarət edir
- müqavilə öhdəlikləri və məhsulun həcm, assortiment, zaman, nomenklatura üzrə tədarük planlarının yerinə yetirilməsini, anbar ehtiyatlarının vəziyyətini tədqiq edir
- istehsalat üzrə xərclər smetasının və gəlir planının, maliyyə nəticələri və maliyyə vəziyyəti planının yerinə yetirilməsi ilə məşğul olur
- xammal və hazır məhsulun keyfiyyətini, brak və brak nəticəsində itgi, alıcıların reklamasiyasını təhlil edir
- analitik iş planının tərtib olunması, təhlilin metodik təminatı, müəssisə fəaliyyəti təhlilinin nəticələrinin təşkili və ümumiləşdirilməsi ilə məşğul olur

339. Mühasibat uçotu və hesabatı şöbəsi aşağıdakıları təhlil edir :

- √ istehsalat üzrə xərclər smetasının və gəlir planının yerinə yetirilməsi, məhsulun maya dəyəri, maliyyə nəticələri və maliyyə vəziyyəti, müəssisənin ödəmə qabiliyyəti
- müqavilə öhdəlikləri və məhsulun həcm, assortiment, zaman, nomenklatura üzrə tədarük planlarının yerinə yetirilməsini, anbar ehtiyatlarının vəziyyətini tədqiq edir
- xammal və hazır məhsulun keyfiyyətini, brak və brak nəticəsində itgi, alıcıların reklamasiyasını təhlil edir
- müəssisənin ehtiyatlarla vaxtlı - vaxtında təmin olunmasına, məhsulun həcm, nomenklatura, zaman, keyfiyyət üzrə tədarük planlarının yerinə yetirilməsinə nəzarət edir
- analitik iş planının tərtib olunması, təhlilin metodik təminatı, müəssisə fəaliyyəti təhlilinin nəticələrini təşkil edir və ümumiləşdirir

340. Müəssisənin təsərrüfat fəaliyyəti

- √ aparatın tərkibi və idarə etmənin texniki səviyyəsi ilə
- müəssisənin fəaliyyət miqyası və onun profili ilə
- konkret müəssisənin sahə mənsubiyyəti ilə
- konkret müəssisənin mülkiyyət forması ilə

- konkret müəssisənin təşkilati səviyyəsi ilə

341. Təhlilin sistem kimi təşkili aşağıdakıları tələb edir :

- √ iqtisadi təhlil metodika və texnikasının məqsədyönlü nizamlandırılması və təkmilləşdirilməsi
- zaman və məkanda iqtisadi təhlil və analitik proses texnologiyalarının təşkili
- müəssisədə eyni tədqiqatların təkrar keçirilmə (müxtəlif şəxslər tərəfindən) imkanı istisna olunur
- ayrı - ayrı icraçılar arasında təhlilin keçirilməsi üzrə öhdəliklərin əsaslandırılmış paylaşdırılması
- müəssisədə işlənilib hazırlanmış analitik cədvəl göstəriciləri müqayisə, qiymətləndirmə, ümumiləşdirmə üçün münasib olmalıdır

342. Təhlilin proses kimi təşkili aşağıdakıları tələb edir

- √ zaman və məkanda iqtisadi təhlil və analitik proses texnologiyalarının təşkili
- xüsusi işlənilib hazırlanmış cədvəllərin məhdud sayının doldurulmasını qabaqcadan görə bilən metodikaların yaradılması
- müəssisədə işlənilib hazırlanmış analitik cədvəl göstəriciləri müqayisə, qiymətləndirmə, ümumiləşdirmə üçün münasib olmalıdır
- iqtisadi təhlil metodika və texnikasının məqsədyönlü nizamlandırılması və təkmilləşdirilməsi
- müəssisədə eyni tədqiqatların təkrar keçirilmə (müxtəlif şəxslər tərəfindən) imkanı istisna olunur

343. Yalnız müşahidə kütləsində təzahür olunan göstəricilər arasındakı natamam, ehtimal asılılıq :

- iqtisadidir
- funksionaldır
- √ korrelyasiyadır
- analitiktir
- statistikdir

344. Stoxastik modellərdə amillərin nəticəvi göstəriciyə təsir intensivliyi aşağıdakıları göstərir :

- √ reqressiya əmsalı
- determinasiya əmsalı
- cəm korrelyasiya əmsalı
- qoşa korrelyasiya əmsalı
- variasiya əmsalı

345. Tədqiq olunan göstəricilərin qiymətlərinin kütləvililiyi aşağıdakıların istifadə olunmasının vacib şərtidir :

- √ korrelyasiya metodun
- zəncirvari əvəz etmə üsulunun
- amilli təhlilin
- funksional metodun
- maliyyə riyaziyyatı üsullarının

346. Aşağıdakı məlumatlar əsasında 5 il müddətinə olan əmanətin ilkin məbləğini müəyyən edin : artırılmış məbləğ (qaytarıcağa olan məbləğ) 2064 manat, illik sadə uçot tarifi 12 % təşkil etmişdir

- √ 1290 manat
- 1480 manat
- 1250 manat
- 1300 manat
- 1390 manat

347. 36 000 manat həcmində ssuda (borc) müəssisəyə 6 ay müddətinə 8 % sadə illik ilə verilmişdir. Sadə diskont həmçinin 8 % təşkil edir. Sadə faiz və sadə diskont üçün qaytarılmağa olan artırılmış məbləği müəyyən edin.

- √ 37 440 manat və 37 500 manat
- 38 000 manat və 37 500 manat
- 36 820 manat və 37 500 manat
- 37 815 manat və 36 829 manat
- 37 440 manat və 38 000 manat

348. Reqrressiv təhlilin vəzifələrinə daxildir:

- təsadüfi tərkib elementinin müəyyən edilməsi;
- mövsümi xarakter daşıyan tərkib elementlərinin müəyyən edilməsi;
- göstəricilərin dəyişməsi dinamikasının müəyyən edilməsi
- qurulmuş trendin etibarlılığının qiymətləndirilməsi;
- ✓ nətəcə göstəricisi ilə amillər arasında asılılığın konkret növünün müəyyən edilməsi;

349. Müəyyən müddət üçün vahid və diskont arasındakı fərq :

- sadə faizdir
- mürəkkəb faizdir
- ✓ diskont - faktordur
- artırılmış məbləğdir
- diskontdur

350. Kapitalın başlanğıc məbləğinin müəyyən müddət üçün artırılmış məbləğə nisbəti:

- ✓ diskont - faktordur
- artırılmış məbləğdir
- mürəkkəb faizdir
- sadə faizdir
- diskontdur

351. 25 000 manat həcmində ssuda (borc) müəssisəyə 6 ay müddətinə 20 % sadə illik ilə verilmişdir. Sadə diskont həmçinin 20 % təşkil edir. Sadə diskont üçün qaytarılmağa olan artırılmış məbləği müəyyən edin.

- ✓ 27 777 manat
- 26 500 manat
- 26 000 manat
- 28 500 manat
- 27 500 manat

352. İşləyən şəxsin iş stajı və onun orta illik məhsul istehsalı arasında hansı asılılıq mövcuddur ?

- ✓ stoxastik
- reqressiya
- faktor
- determinləşdirilmiş
- funksional

353. Bir işçinin mexaniki silahlanma səviyyəsi və onun orta illik məhsul istehsalı arasında hansı asılılıq mövcuddur ?

- funksional
- reqression
- amilli
- determinləşdirilmiş
- ✓ stoxastik

354. 36 000 manat həcmində ssuda (borc) müəssisəyə 2 il müddətinə illik 18 % ilə verilmişdir. Sadə və mürəkkəb faiz üçün qaytarılmağa olan artırılmış məbləği müəyyən edin.

- 33 240 manat və 42 500 manat
- ✓ 40 800 manat və 41 772 manat
- 40 800 manat və 41 550 manat
- 35 400 manat və 40 000 manat
- 40 000 manat və 41 772 manat

355. Korrelyasiya təhlilinin vəzifələrinə aiddir:

- √ amillər və nəticə göstəriciləri arasında əlaqənin sıxlığının qiymətləndirilməsi
- göstəricinin dəyişmə dinamikasının müəyyən edilməsi
- qurulmuş trendin düzgünlüyünün qiymətləndirilməsi;
- trendin müəyyən edilməsi;
- göstəricinin artım tempinin hesablanması;

356. Mənfəətin artım tempinin aktivlərin artım tempindən aşağı olması nəyi özündə səciyyələndirir?

- √ fəaliyyətinin səmərəliliyinin aşağı düşməsinə;
- dövriyyə aktivlərinin dövr sürətinin yüksəlməsinə.
- dövriyyə aktivlərinin dövr sürətinin aşağı düşməsinə;
- məhsula olan qiymətlərin artmasına;
- fəaliyyətinin səmərəliliyinin yüksəlməsinə;

357. Təhlil zamanı kifayət qədər dəqiq olmalıdır:

- təhlilin nəticələri;
- təhlilin nəticələrinin rəsmiləşdirilməsi;
- √ bütün cavablar doğrudur.
- təhlildə istifadə olunan informasiya;
- təhlilin məqsədi;

358. Balansın likvidliyi nə ilə xarakterizə olunur?

- uzunmüddətli aktivlərin dövr sürəti ilə;
- qısamüddətli aktivlərin dövr sürəti ilə.
- √ məcmu aktivlərdə likvid aktivlərin payı ilə;
- məcmu aktivlərdə dövriyyə aktivlərinin payı ilə
- məcmu aktivlərdə qeyri dövriyyə aktivlərinin payı ilə;

359. Hansı göstərici dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini əks etdirir:

- √ dövriyyə vəsaitlərinin dövrəni əmsalı;
- dövriyyə vəsaitlərinin ortaillik dəyəri
- ehtiyatların həcmi;
- mənfəət;
- dövriyyə vəsaitlərinin təhkim olunması əmsalı;

360. Avadanlıqların intensiv yüklənməsi amilləri hansıdır?

- √ avadanlıq vahidinin məhsuldarlığı;
- avadanlıqların dəyəri
- əsas vəsaitlərin aktiv hissəsinin xüsusi çəkisi;
- əsas vəsaitlərin tərkibi və miqdarı;
- avadanlıqların əvəz olunması;

361. Avadanlıqlardan istifadənin intensivliyi hansı göstərici ilə xarakterizə olunur?

- √ avadanlıqların işinin növbəlik əmsalı;
- məhsulun fondverimi
- məhsulun fondtutumu;
- yüklənmə əmsalı
- avadanlığın hasilatı;

362. Fondvermi hansı halda artır:

- √ məhsul buraxılışı həcmnin dəyişməsi tempi əsas vəsaitlərin genişləndirilməsi tempindən yüksək olduqda;
- məhsul buraxılışının dəyişmə tempi fondla silahlanmanın dəyişmə tempi ilə eynidir
- məhsul buraxılışı həcmnin dəyişməsi tempi əsas vəsaitlərin genişləndirilməsi tempindən aşağı olduqda;
- hasilatın artım tempi əməyin fondla silahlanmasının artım tempindən aşağı olduqda;

- hasilatın dəyişmə tempi əməyin fondla silahlanmasının artım tempindən yüksək olduqda;

363. İstehsalın intensivləşdirilməsi zamanı:

- nəticənin yaxşılaşması şəraitində istehlak olunan resurslar azalır;
- resursların istehlakı tempi nəticə tempindən yüksəkdir.
- ✓ resursların istehlak tempi nəticənin tempindən aşağıdır;
- nəticələrin dəyişməz qalması şəraitində istehlak resursları artır;
- nəticələrin dəyişməz qalması şəraitində istehlak olunan resurslar azalır;

364. Göstəricilər sisteminin yol verilən multikollinearlıq prinsipi aşağıdakıları tələb edir :

- ✓ göstəricilər bir - birini təkrarlamalı deyil, qarşılıqlı tamamlamalıdır, əhəmiyyətli olmalı və öz aralarında korrelyasiyalı olmalıdırlar
- müəssisənin istehsalat - təsərrüfat fəaliyyəti göstəriciləri çəkilmə və bölünmə xassələrinə malikdir
- uçot və hesabat sistemində əks olunmuş və bu müəssisə üçün ən münasib olan istehsalat - təsərrüfat fəaliyyəti göstəricilərinin bəzi naborunun mövcudluğunu
- sistemdə müxtəlif inteqrasiya dərəcəsi olan xüsusi və ümumiləşdirilmiş göstəricilərin mövcudluğunu
- sistem maksimal analitik dərəcəsinə malik olmalıdır, müəssisənin cari vəziyyətinin qiymətləndirilmə imkanını təmin etməlidir, qərarların qəbul edilməsi üçün yararlı olmalıdır

365. Göstəricilər sisteminin ağacşəkilli quruluş strukturu prinsipi aşağıdakıları tələb edir :

- ✓ sistemdə müxtəlif inteqrasiya dərəcəsi olan xüsusi və ümumiləşdirilmiş göstəricilərin mövcudluğunu
- uçot və hesabat sistemində əks olunmuş və bu müəssisə üçün ən münasib olan istehsalat - təsərrüfat fəaliyyəti göstəricilərinin bəzi naborunun mövcudluğunu
- müəssisənin istehsalat - təsərrüfat fəaliyyəti göstəriciləri çəkilmə və bölünmə xassələrinə malikdir
- göstəricilər bir - birini təkrarlamalı deyil, qarşılıqlı tamamlamalıdır, əhəmiyyətli olmalı və öz aralarında korrelyasiyalı olmalıdırlar
- sistem maksimal analitik dərəcəsinə malik olmalıdır, müəssisənin cari vəziyyətinin qiymətləndirilmə imkanını təmin etməlidir, qərarların qəbul edilməsi üçün yararlı olmalıdır

366. Təşkilatın fəaliyyətinin maliyyə nəticələrinin qiymətləndirilməsinin ümumiləşdirilmiş göstəriciləri:

- məhsulun həcmi
- satışdan kənar mənfəət
- ✓ mənfəət;
- maya dəyəri;
- rentabellik;

367. Məhsulun maya dəyərinin təhlilinə aşağıdakı səbəbdən xüsusi diqqət verilir:

- ✓ maya dəyəri mənfəəti formalaşdıran əsas amildir;
- maya dəyəri əsas vəsaitlərin formalaşmasına təsir edən amildir.
- maya dəyəri ehtiyatların formalaşmasına təsir edən əsas amildir.
- maya dəyəri qiyməti formalaşdıran amildir;
- maya dəyəri istehsal resurslarının məcmu məsrəflərini əks etdirir;

368. Dövriyyə vəsaitləri ilə təmin olunmanın təhlilinin vəzifələri hansıdır?

- ✓ istehsal ehtiyatlarının tələbata uyğun olmasının qiymətləndirilməsi;
- debitor borclarının tərkibinin təhlili;
- dövriyyə vəsaitləri üzrə nisbi qənaətin hesablanması;
- dövriyyə vəsaitlərinin dövriyyə əmsalının hesablanması
- debitor borclarının keyfiyyətinin təhlili;

369. Əsas vəsaitlərdən istifadənin səmərəliliyini əks etdirən göstəricilər hansıdır?

- ✓ əsas vəsaitlərin fondverimi və fondtutumu;
- əsas vəsaitlərin yüklənməsi əmsalı;
- daxil olma əmsalı;
- əsas vəsaitlərin orta illik dəyəri
- silinmə əmsalı;

370. Hansı göstəricilər əsas vəsaitlərin texniki vəziyyətini xarakterizə edir?

- √ yararlıq əmsalı, köhnəlmə əmsalı;
- dövrüyyədən çıxma əmsalı;
- əvəzolma əmsalı;
- fondverimi və fondtutumu əmsalları
- təzələnmə əmsalı; kompensasiya əmsalı

371. Məhsul satışından mənfəət necə hesablanır:

- √ ümumi pul gəliri (ƏDV və aksizi çıxılmaqla) ilə realizə olunmuş məhsulun maya dəyəri arasında fərq kimi ;
- vergiyə cəlb edilmiş mənfəət məbləği ilə;
- balans(ƏDV və aksizi çıxılmaqla) və xalis mənfəət arasında fərq kimi;
- xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi
- pul gəliri ilə (ƏDV və aksiz daxil olmaqla) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;;

372. Əməyin fondla silahlanması necə hesablanır?

- √ sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyərinin ən böyük növbədəki fəhlələrin sayına nisbəti kimi;
- əsas fondların orta illik dəyərinin əmtəlik məhsulun dəyərinə nisbəti kimi;
- istehsal avadanlıqlarının dəyərinin aşağı növbədə işləyən fəhlələrin sayına nisbəti kimi;
- mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi
- əmtəlik məhsulun dəyərinin əsas fondların orta illik dəyərinə nisbəti kimi;

373. Dövrüyyə vəsaitlərinə tələbatı hesablamaq üçün aşağıdakı üsullardan istifadə olunur:

- √ balans;
- birbaşa hesablama;
- zəncirvari yerdəyişmə;
- indeks
- əmsal;

374. Vergiyə cəlb olunan mənfəətin məbləği 200 min. manatdır. Mənfəət vergisi hesablanarkən güzəştli məbləğ 18 min. man. təşkil etdi. Vergitutulan mənfəətin məbləğini hesablayın.

- √ 182 min.man.
- 36 min.man.
- 11 min. man.
- 90 min. man.
- 218 min.man.

375. Göstəricilər sisteminin qeyri - formal xarakteri aşağıdakıları ifadə edir :

- √ sistem maksimal analitik dərəcəsinə malik olmalıdır, müəssisənin cari vəziyyətinin qiymətləndirilmə imkanını təmin etməlidir, qərarların qəbul edilməsi üçün yararlı olmalıdır
- sistemdə müxtəlif inteqrasiya dərəcəsi olan xüsusi və ümumiləşdirilmiş göstəricilərin mövcudluğunu
- göstəricilər bir - birini təkrarlama deyil, qarşılıqlı tamamlamalıdır, əhəmiyyətli olmalı və öz aralarında korrelyasiyalı olmalıdırlar
- müəssisənin istehsalat - təsərrüfat fəaliyyəti göstəriciləri çəkilmə və bölünmə xassələrinə malikdir
- uçot və hesabat sistemində əks olunmuş və bu müəssisə üçün ən münasib olan istehsalat - təsərrüfat fəaliyyəti göstəricilərinin bəzi naborunun mövcudluğunu

376. Göstəricilər sisteminin gözdən keçirilmə prinsipi aşağıdakıları tələb edir :

- √ üəssisə üçübu mn ən münasib olan bəzi göstəricilər naborunun mövcudluğunu
- göstəricilər bir - birini təkrarlama deyil, qarşılıqlı tamamlamalıdır, əhəmiyyətli olmalı və öz aralarında korrelyasiyalı olmalıdırlar
- müəssisənin istehsalat - təsərrüfat fəaliyyəti göstəriciləri çəkilmə və bölünmə xassələrinə malikdir
- sistem maksimal analitik dərəcəsinə malik olmalıdır, müəssisənin cari vəziyyətinin qiymətləndirilmə imkanını təmin etməlidir, qərarların qəbul edilməsi üçün yararlı olmalıdır
- sistemdə müxtəlif inteqrasiya dərəcəsi olan xüsusi və ümumiləşdirilmiş göstəricilərin mövcudluğunu

377. Gözdən keçirilmə, yol verilən multikollinearlıq, təsvir adekvatlığı, qeyri - formallıq prinsipləri - aşağıdakıların prinsipləridir :

- √ iqtisadi təhlil göstəricilər sisteminin qurulmasının
- təsərrüfat fəaliyyəti təhlili təşkilininin
- iqtisadi təhlilin informasiya təminatının
- fəaliyyət göstəricilərinə təsir edən faktorların hərəkətlərinin
- həm makro-, həm də mikrosəviyyələrdə iqtisadi təhlilin

378. Hesabatda əks olunma səviyyəsi və vaxtına görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür :

- √ normativ və faktik olaraq yaranmış
- keyfiyyət və kəmiyyət
- ümumiləşdirici, xüsusi və köməkçi
- əsas və əsas olmayan
- nəticəvi və amilli

379. Sintez dərəcəsinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür :

- √ ümumiləşdirici, xüsusi və köməkçi
- nəticəvi və amilli
- keyfiyyət və kəmiyyət
- əsas və əsas olmayan
- normativ və faktik olaraq yaranmış

380. Təsərrüfat proseslərinin məzmunu və dərinliyinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür :

- √ keyfiyyət və kəmiyyət
- ümumiləşdirici, xüsusi və köməkçi
- normativ və faktik olaraq yaranmış
- əsas və əsas olmayan
- nəticəvi və amilli

381. Hadisələr cəminin əhatə olunma dərəcəsinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür :

- √ ümumi və spesifik
- qətedici və faktor
- əsas və əsas olmayan
- normativ və faktik olaraq yaranmış
- ümumiləşdirici, xüsusi və köməkçi

382. Dövriyyə vəsaitlərinin tərkibi və quruluşunun təhlili qarşısında hansı vəzifələr durur?

- √ dövriyyə vəsaitlərinin dövriyyəsinin təhlili;
- debitor borclarının keyfiyyətinin təhlili;
- debitor borclarının tərkibinin təhlili;
- əmtəə material dəyərlərinin təhlili
- pul axınlarının təhlili;

383. Əsas vəsaitlərin dinamikasını qiymətləndirmək üçün təhlilin aşağıdakı növündən istifadə olunur:

- √ trend təhlil;
- determinləşdirilmiş təhlil;
- stoxastik təhlil;
- şaquli təhlil
- üfüqi təhlil;

384. Əsas vəsaitlərin hərəkətini əks etdirən göstəricilərə aiddir:

- √ daxil olma, təzələnmə, silinmə;
- köhnəlmə əmsalı;

- fond verimi;
- fond tutumu
- yaralıq əmsalı; əsas fondların rentabelliği

385. Material resurslarından səmərəli istifadəni xarakterizə edən keyfiyyət göstəricisi hansıdır?

- ✓ materialtutumu;
- işçilərin sayı
- məhsulun həcmi;
- materialın kütləsi;
- materialların dəyəri;

386. Material resurslarından səmərəli istifadəni xarakterizə edən kəmiyyət göstəricisinə aiddir:

- ✓ materialın kütləsi;
- materialverimi;
- enerji tutumu;
- yanacaq tutumu
- materialtutumu;

387. İstehsal funksiyası dedikdə nə başa düşülür?

- ✓ nəticə və istehlak olunan resurslar arasında asılılıq;
- əmək məhsuldarlığı və əməyin fondla silahlanması arasında asılılıq;
- istehsal proseslərinin intensivləşdirilməsi;
- əmək məhsuldarlığının yüksəldilməsi
- əmək məhsuldarlığının aşağı düşməsi;

388. Məhsulun fondverimi necə hesablanır ?

- ✓ əmtəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi
- əsas istehsal fondlarının orta dəyərinin əmtəlik məhsulun dəyərinə nisbəti kimi
- əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi
- əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi
- mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi

389. Fondtutumu necə hesablanır ?

- ✓ əsas istehsal fondlarının orta dəyərinin əmtəlik məhsulun dəyərinə nisbəti kimi
- əmtəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi
- əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi
- əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi
- mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi

390. İstehsalın texniki səviyyəsini xarakterizə edən göstəricilər hansılardır?

- ✓ istehsalın mexanikləşdirməsi, avtomatlaşdırması, kimyalaşdırması, kompüteləşdirməsi göstəriciləri
- materialtutumu, materialverimi, resurstutumu, xammaltutumu, yanacaqtutumu
- əmək məhsuldarlığı, əmək tutumu, iş vaxtı fondundan istifadənin
- məhsulun həcmi, strukturu, çeşidi, əməyin mexanikləşdirməsi və fondla silahlanma
- fondverimi, fondtutumu, fondla silahlanma göstəriciləri, əsas istehsal fondlarının orta illik dəyəri, avadanlıqdan ekstensiv istifadəsi

391. Məhsul istehsalı və satışının təhlilinin əsas vəzifələri hansıdır?

- ✓ məhsul buraxılışının həcmnin artırılması ehtiyatlarının qiymətləndirilməsi;
- məhsul buraxılışının zərərsizlik nöqtəsinin təhlili;
- məhsulun strukturunun dəyişməsinin təhlili;
- məhsulun rəqabət qabiliyyətinin qiymətləndirilməsi və təhlili
- təşkilatın rəqabət mövqeyinin təhlili;

392. Dövrüyyə vəsaitlərin tərkibini təşkil edir:

- √ xammal, əsas material, yarımfabrikatlar;
- debitor borcları;
- xüsusi kapital;
- borc kapitalı
- iş maşınları və avadanlıqlar;

393. Əmək məhsuldarlığı aşağıdakı göstərici ilə müəyyən olunur:

- √ bir işçi tərəfindən məhsul istehsalı;
- satışdan pul gəliri;
- əməktutumu;
- fəhlələrin sayı
- normativ-xalis məhsul;

394. Əməkdən istifadənin kəmiyyətini xarakterizə edən göstərici hansıdır?

- √ əmək məhsuldarlığı;
- işçilərin orta illik siyahı sayı;
- iş vaxtından istifadə;
- iş vaxtı itkisi
- iş yerlərinin heyətlə təmin olunması;

395. Nəticəvi göstəricinin hərəkətəni müəyyən edən və onun kəmiyyətinin dəyişdirilməsi səbəbləri qismində çıxış edən göstəricilər aşağıdakı kimi adlanırlar :

- √ amil
- korrelyasion
- determinləşdirilmiş
- multiplikativ
- nəticəvi

396. Təsərrüfat proseslərinə təsirin xarakterinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür :

- √ xarici və daxili
- normativ və faktik olaraq yaranmış
- ümumiləşdirici, xüsusi və köməkçi
- keyfiyyət və kəmiyyət
- nəticəvi və amilli

397. Fəaliyyət qiymətində əhəmiyyət dərəcəsinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür :

- √ əsas və əsas olmayan
- normativ və faktik olaraq yaranmış
- nəticəvi və amilli
- keyfiyyət və kəmiyyət
- ümumiləşdirici, xüsusi və köməkçi

398. Təsərrüfat proseslərinin tədqiq olunma zamanına görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür :

- √ retrospektiv, cari və proqnoz
- keyfiyyət və kəmiyyət
- ümumiləşdirici, xüsusi və köməkçi
- nəticəvi və amilli
- normativ və faktik olaraq yaranmış

399. Analitikliyinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür :

- √ mütləq və nisbi

- keyfiyyət və kəmiyyət
- nəticəvi və amilli
- ümumiləşdirici, xüsusi və köməkçi
- normativ və faktik olaraq yaranmış

400. Təsərrüfat proseslərinin tədqiqində roluna görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür

- √ nəticəvi və amilli
- keyfiyyət və kəmiyyət
- ümumiləşdirici, xüsusi və köməkçi
- normativ və faktik olaraq yaranmış
- əsas və əsas olmayan

401. Kəmiyyət göstəriciləri hansıdır?

- √ dövriyyə vəsaitlərinin həcmi
- fondverimi;
- cari ödəmə qabiliyyəti
- fondtutumu
- materialverimi;

402. Statistik göstəricilərə aiddir:

- mal dövriyyəsinin strukturu;
- manatda ifadə olunmuş göstəricilər;
- əmək məhsuldarlığı;
- √ maldövriyyəsinin indeksi;
- mənfəətin həcmi

403. İqtisadi göstəricilərə aiddir:

- √ mənfəətin həcmi;
- dəzgahların gücü
- manatla ifadə olunmuş göstəricilər;
- sexin sahəsi;
- miqdar;

404. Keyfiyyət göstəricisi hansıdır?

- √ məhsulun fondverimi
- dövriyyə aktivlərinin həcmi
- məhsulun həcmi;
- maşınların ortaillik dəyəri;
- heyətin sayı;

405. Nisbi göstəricilərə aiddir:

- heyətin sayı;
- məhsulun həcmi;
- dövriyyə aktivlərinin həcmi
- maşınların ortaillik dəyəri;
- √ məhsulun fondverimi

406. Mütləq göstəricilərə aiddir:

- √ işçilərin sayı
- rentabellik;
- fondtutumu;
- fondverimi;
- material tutumu;

407. Natural göstəricilərə aiddir:

- ədəd;
- aktivlərin dəyəri
- mənfəətin həcmi;
- manat ifadəsində göstəricilər;
- √ poqon-metrlə ifadə olunmuş göstəricilər;

408. Əsas vəsaitlərdən istifadə üzrə ehtiyatların axtarılması istiqamətlənmişdir:

- ekstensiv amillərin payının müəyyən edilməsinə;
- √ fondverminin dəyişməsi dinamikasının müəyyən edilməsinə;
- köhnəmə əmsalının dəyişməsinin müəyyən edilməsinə;
- əsas fondların dəyərinin dəyişməsinin müəyyən edilməsinə;
- intensiv amillərin payının müəyyən edilməsinə;

409. Xalis cari aktiv necə hesablanır?

- xüsusi vəsait mənbəyi ilə borc kapitalının fərqi kimi
- √ dövriyyə aktivləri ilə qısamüddətli borc arasında fərq kimi;
- likvid aktivlərlə qısa müddətli debitor borclarının fərqi kimi;
- dövriyyə aktivlərinin real vəziyyətinə görə korrekt edilmiş xüsusi kapital;
- dövriyyə aktivləri ilə çətin realizə edilən aktivlər arasında fərq kimi;

410. Xərclərin dəyişən və sabit xərclərə bölünməsinin əsas əlaməti hansıdır:

- məhsulun əmək tutumu
- iqtisadi elementlərin eynicinsli olması;
- √ istehsalın həcmının dəyişməsindən asılılığı;
- dövrü olaraq yaranması;
- xərclərin baş vermə yeri və vaxtı;

411. Çoxnomenklaturalı istehsalda hər bir məmulatın maya dəyərinə aid edilən müstəqim xərclərə aiddir:

- material dəyərlərinin korlanmasından itki;
- √ material məsrəfləri;
- sınaq, təcrübə və tədqiqat işlərinə məsrəflər;
- icarə haqqı
- amortizasiya ayırmaları;

412. Müəssisənin və onun struktur bölmələrinin fəaliyyətinin son nəticələrinin kompleks iqtisadi təhlili nəticələrinin ümumiləşdirilmiş forması ola bilər:

- √ istehsal fəaliyyətinin nəticələrinin optimallaşdırılması üçün təsərrüfatdaxili ehtiyatlarının yekunu;
- müəssisənin aylıq, rüblük və illik hesabatları;
- müəssisənin illik maliyyə (mühasibat) hesabatlarına mühasib-analitik tərəfindən verilmiş izahlı arayış;
- müəssisədə auditor yoxlamalarının nəticəsi;
- müəssisənin hesabat ilinin nəticələri haqqında rəsmi statistik məlumatlar;

413. Ümumi hesablanma zamanı ehtiyatların təsnifatının müəyyən prinsiplərinə nə üçün dəqiq riayət etmək lazımdır ?

- √ təkrarlama və ikiqat hesabı istisna etmək üçün
- təsir edən amilləri düzgün təsnif etmək üçün
- istehsal prosesinin mərhələlərinə görə ehtiyatları hesablamaq üçün
- əlavə və mövcud olmayan faktorların təsirini aradan qaldırmaq üçün
- bütün faktorların təsirini dəqiq müəyyən etmək üçün

414. Müəssisənin toplanmış istehsal potensialına əsaslanaraq, vəsaitlərin əldə olunmuş istifadə səviyyəsi və mümkün səviyyə arasında uyğunsuzluq aşağıdakı deməkdir :

- güc
- kənar çıxma
- √ rezerv
- faktor
- ehtiyat

415. Kritik nöqtənin tapılmasının əsas tənliyi - aşağıdakıdır :

- √ $SM = DX + FX$
- $MP = FX - G$ burada SM - məhsulun satışından əldə olunan mədaxil, DX - dəyişən xərclər, FX - daimi xərclər, G - gəlir
- $MP = FX + G$
- $MP = SM - DX$
- $M = DX + FX + G$

416. Şirkət gələn ildə televizorların satışından 40 000 manat gəlir əldə etmək istəyir. Dəyişən xərclər bir televizor üçün 200 manat, daimi xərclər - ildə 80000 manat təşkil edir. Bir televizorun satış qiyməti - 360 manatdır. Verilmiş gəlir həcmi əldə etmək üçün istehsalat həcmi nə cür olmalıdır ?

- √ 750 televizor
- 700 televizor
- 500 televizor
- 800 televizor
- 650 televizor

417. İstehsalatdan əvvəl mərhələdə aşağıdakı ehtiyatları ayırd edirlər:

- məhsulun təchizatı, istehsalatı və satışında olan
- yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- √ istehsalatın konstruktor və texnoloji hazırlığında
- istehsalatdan əvvəl, istehsalat mərhələsi və istismar mərhələsi
- xarici və daxili

418. Mənbələrinə görə aşağıdakı ehtiyatları ayırd edirlər:

- məhsulun təchizatı, istehsalatı və satışında olan
- yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- √ xarici və daxili
- istehsalatdan əvvəl, istehsalat mərhələsi və istismar mərhələsi
- xarici və daxili

419. Məbel sexi stul buraxır. Dəyişən xərclər bir məhsul ədədinə 15 manat, daimi xərclər - ildə 6000 manat təşkil edir. Satış qiyməti - bir ədəd görə 27 manat. Satışın kritik nöqtəsini hesablayın

- 800 stul
- 750 stul
- √ 500 stul
- 700 stul
- 650 stul

420. İstehsalat mərhələsində aşağıdakı ehtiyatları ayırd edirlər:

- √ yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- perspektiv və perspektivsiz
- məhsulun təchizatı, istehsalatı və satışında olan
- istehsalatdan əvvəl, istehsalat mərhələsi və istismar mərhələsi
- xarici və daxili

421. Aşkar olunma üsullarına görə aşağıdakı ehtiyatları ayırd edirlər:

- √ açıq və gizli
- istehsalatdan əvvəl, istehsalat və istismar mərhələlərində olan
- məhsulun təchizatı, istehsalatı və satışında olan
- yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- xarici və daxili

422. İstifadə müddəti əlamətlərinə görə aşağıdakı ehtiyatları ayırd edirlər:

- √ cari və perspektiv
- məhsulun təchizatı, istehsalatı və satışında olan
- yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- xarici və daxili
- istehsalatdan əvvəl, istehsalat və istismar mərhələlərində olan

423. Məmulatların yaradılma və istismar mərhələlərinə görə aşağıdakı ehtiyatları ayırd edirlər:

- √ istehsalatdan əvvəl, istehsalat mərhələsi və istismar mərhələsi
- cari və perspektiv
- məhsulun təchizatı, istehsalatı və satışında olan
- yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- xarici və daxili

424. İstehsal prosesinin mərhələlərinə görə aşağıdakı ehtiyatları ayırd edirlər:

- istehsalatda yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- xarici və daxili
- istehsalatdan əvvəl, istehsalat və istismar mərhələlərində olan
- √ məhsulun təchizatı, istehsalatı və satışında olan
- cari və perspektiv

425. Müəssisə nöqtəyi - nəzərindən aşağıdakı ehtiyatlar ayırd edilir :

- istehsal prosesinin mərhələlərinə görə
- açıq və gizli
- √ xarici və istehsaldaxili
- istehsalatda yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- cari və perspektiv

426. İstehsal həcmünün optimallaşdırılması, məsrəflərin aşağı salınması və mənfəətin artırılması üzrə istifadə olunmamış imkanlar necə adlandırılır?

- səmərəliliyin göstəriciləri
- təsərrüfat fəaliyyətinin nəticələri
- √ ehtiyatlar
- amillər
- müəssisə fəalitetində və onun struktur bölmələrində əmələ gələn “dar yerlər”

427. İntestisiya layihəsinin səmərəliliyini qiymətləndirmək üçün əsas informasiya mənbəyi hansıdır?

- √ biznes- planın uçot məlumatları;
- statistik uçot məlumatları;
- operativ uçot məlumatları;
- maliyyə uçot məlumatları;
- analitik uçot məlumatları;

428. Audit təhlili aşağıdakı məsələlərin qiymətləndirilməsi və proqnozlaşdırılmasını xarakterizə edir:

- √ qabaqcadan və retrospektiv qiymətləndirmə
- mövcud təsərrüfatdaxili ehtiyatlardan istifadə olunması;
- istehsal proqramının yerinə yetirilməsi;

- müəssisənin fəaliyyətinin maliyyə nəticələri;
- müqavilə öhdəliklərinin yerinə yetirilməsi;

429. Marjinal təhlil hansı göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənir?

- ✓ satışın həcmi, maya dəyəri və mənfəət
- mənfəət, zərər və məhsulun rentabelliği;
- istehsal, məhsulun yüklənməsi və satışı;
- müəssisənin ödəmə qabiliyyəti, kreditödəmə qabiliyyəti və maliyyə sabitliyi
- sabit, dəyişən və dolay məsrəflər;

430. Əmək səmərəliliyi, əsas fondların fond verimi, dövriyyə vəsaitlərinin dövriyyə göstəricilərinin dinamikasına görə aşağıdakıları xarakterizə etmək olar :

- ✓ istehsalatın idarə olunma səviyyəsinin effektivliyi
- istehsalatda istifadə olunan texnologiyanın progressivliyi
- təsərrüfat fəaliyyəti nəticələrinin effektivliyi
- kapital qoyuluşunun effektivliyi
- istehsalatın təşkilat səviyyəsinin effektivliyi

431. Təmayülünə görə strateji təhlil aşağıdakı üç qrupa bölünür :

- ✓ marketing tədqiqatları, müəssisədə vəziyyətin təhlili, xarici mühitin təhlili
- idarə, maliyyə, vəziyyət və statistik təhlillər
- xarici mühitin təhlili, daxili mühitin təhlili, cari təhlil
- idarə təhlili, marjinal təhlil və funksional - dəyər təhlili
- operativ, cari, perspektiv və ekspress - təhlil

432. Müqayisəli trend təhlili öyrənir:

- ✓ göstəricilərin nisbi artım templəri;
- göstəriciyə təsir edən amilləri;
- göstəricilərin xüsusi çəkisini;
- göstəricilərin qarşılıqlı əlaqələrini
- analitik göstəricilər sistemini;

433. Şaquli müqayisəli təhlil vasitəsilə öyrənilir:

- ✓ göstəricilərin strukturu və xüsusi çəkili;
- göstəricilər arasında qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq;
- yaxşı nəticələri;
- göstəricilər üzrə nisbi kənarlaşmaları
- göstəricilərin dəyişməsinin dinamikası;

434. Mühəsibat (maliyyə) hesabatlarının müqayisəli təhlili:

- ✓ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir
- maliyyə göstəricilərinin strukturunun, yəni balansın yekununda hər bir maddənin xüsusi çəkisinin müəyyən edilməsidir
- hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və göstəricinin dinamikasının əsas tendensiyasının müəyyənləşdirilməsidir
- ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir
- hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir

435. Mühəsibat (maliyyə) hesabatlarının trend təhlili:

- ✓ hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və göstəricinin dinamikasının əsas tendensiyasının müəyyənləşdirilməsidir;
- maliyyə göstəricilərinin strukturunun, yəni balansın yekununda hər bir maddənin xüsusi çəkisinin müəyyən edilməsidir
- müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir
- ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir

- hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir

436. Məhsulun satışından əldə olunan gəlirə təsir edən xarici amillərə aşağıdakılar aid deyil :

- müəssisəyə tədarük edilən materiallara olan qiymətlərin dəyişilməsi
- ✓ hazır məhsula (işə, xidmətə) olan qiymətlərin dəyişilməsi
- məhsula (işə, xidmətə) olan ödəmə qabiliyyətli tələbatın dəyişilməsi
- buraxılmış məhsulun (işin, xidmətin) həcmnin dəyişilməsi
- elektrik enerjisinə olan qiymətlərin və su tariflərinin dəyişilməsi

437. Məhsulun satış həcmnin dəyişilməsinə təsir edən daxili amillərə aşağıdakılar aid deyil :

- ✓ müəssisənin əsas vəsaitlərinin fond verimi
- ilin sonuna anbarlarda hazır məhsul qalıqlarının artırılması
- məhsulunu material verimi və material həcmi
- tədarük edilən materiallara olan qiymətlərin dəyişilməsi
- əmək səmərəliliyi və məhsulun əmək həcmi

438. Sahədə, bazarlarda iqtisadi vəziyyət; yeni texnologiya; elmi - texniki rəqabət zamanı dəyişikliklər aşağıdakıların vəzifəsidir:

- ✓ xarici mühitin təhlilinin
- marketinq təhlilinin
- marjinal təhlilin
- operativ təhlilin
- ekoloji təhlilin

439. İstehsal - texniki baza vəziyyətinin, maliyyə vəziyyətinin öyrənilməsi aşağıdakıların məqsədidir :

- ✓ müəssisədə vəziyyətin təhlilinin
- marjinal təhlilin
- operativ təhlilin
- statistik təhlilin
- marketinq təhlilinin

440. Tələbatların inkişafının, istehlakçılarda yeni tələbatların formalaşma imkanının təhlili, müəssisənin rəqib mövqeləri və s. aşağıdakıların mahiyyətini təşkil edir :

- ✓ marketinq tədqiqatlarının
- xarici mühitin təhlilinin
- daxili mühitin təhlilinin
- funksional - dəyər təhlilinin
- müəssisədə vəziyyətin təhlilinin

441. Proqnozlaşdırmanın məqsədi nədir?

- ✓ proqnozlaşdırma metod və modellərin işlənilib hazırlanması;
- hər hansı bir sistemin inkişafı və son vəziyyətinin əks etdirilməsi;
- biznes planların elmi səviyyəsinin yüksəldilməsi
- normativlərin elmi səviyyəsinin yüksəldilməsi
- gələcək problemlərinin müəyyən edilməsi;

442. Təsərrüfat fəaliyyətinin təhlili:

- ✓ analitik-informasiya elminə aiddir
- konkret-iqtisad elminə aiddir
- iqtisadi-tarixi elminə aiddir
- fundamental elminə aiddir
- xüsusi iqtisadi forma və təşkilatlara mövcud olan iqtisad elminə aiddir

443. Müqayisəli üfüqi təhlildən istifadə olunur:

- √ göstəricilər üzrə mütləq və nisbi kənarlaşmaları müəyyən etmək üçün;
- göstəricilərin nisbi artım templərini müəyyən etmək üçün;
- səmərəliliyin artırılmasını istifadə olunmamış ehtiyatlarını müəyyən etmək üçün;
- göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənmək üçün
- göstəricilərin strukturu və xüsusi çəkisini müəyyən etmək üçün;

444. Perspektiv təhlildən istifadə olunur?

- √ proqnoz idarəetmə üçün;
- situasiyalı idarəetmə üçün;
- taktiki idarəetmə üçün;
- operativ idarəetmə üçün
- retrospektiv idarəetmə üçün;

445. Marketing təhlili tətbiq edilir:

- √ ətraf mühitin öyrənilməsi üçün;
- müqavilə öhdəliklərinin icrasını öyrənmək üçün;
- istehsalın texniki istiqamətini öyrənmək üçün;
- istehsal resurslarından istifadə səviyyəsini öyrənmək üçün
- maliyyə vəziyyətini öyrənmək üçün;

446. Tələbat və təklif konyukturası, vergi mühiti aşağıdakılara aiddir :

- √ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən xarici amillərə
- müəssisənin fəaliyyət göstəricilərinə təsir edən əsas amillərə
- müəssisənin fəaliyyət göstəricilərinə təsir edən daxili amillərə
- müəssisənin fəaliyyət göstəricilərinə təsir edən mənfi amillərə
- müəssisənin fəaliyyət göstəricilərinə təsir edən ikinci dərəcəli amillərə

447. İstehsalat inkişafı amilləri arasında intensiv amillər qrupunu seçin :

- müəssisədə bütün günlük işsiz dayanma sayının azaldılması
- iş günü və ya iş növbəsinin müddətinin uzadılması
- maşın və avadanlığın istifadə müddətinin artırılması
- istifadə olunan istehsalat vəsaitlərinin həcmünün artırılması
- √ istifadə olunan vəsaitlərin keyfiyyət xarakteristikalarının yaxşılaşdırılması

448. Maddi - istehsalat vəsaitlərin istifadə effektivliyini xarakterizə edən göstəricilərdən biri aşağıdakıdır :

- √ məhsul vahidi istehsalının maya dəyərində maddi xərclərin payı
- daxil olmuş materialların ümumi həcmində müqaviləyə müvafiq olaraq tədarükçülərdən vaxtında daxil olmuş maddi vəsaitlərin payı
- ümumi kreditör borc həcmində xammal və material tədarükçülərinə olan borcun payı
- buraxılan məhsul vahidinə maya dəyərində əməyin ödənilməsinə olan xərclərin payı
- məhsulun istehsalına çəkilən ümumi maddi xərclər məbləğində əlverişli materialların payı

449. Müəssisə inkişafının hansı amilinin artımı intensivdir ?

- maşın və avadanlığın sayının artması
- dövrüyyə aktivlərinin şəxsi vəsaitlərlə təmin olunma
- maddi - istehsalat ehtiyatlarının qalıqları
- √ müəssisənin əsas vəsaitlərinin fond verimi
- müəssisə menecerlərinin sayı

450. Hansı göstəricilərin dinamikasına görə istehsalatın idarə olunma effektivliyini xarakterizə etmək olar ?

- buraxılan məhsulun həcmi və ritmikliyi, onun keyfiyyəti, strukturu və assortimenti
- işləyənlərin sayı, onların sraji, təhsili ixtisası, motivasiyası
- ödəmə qabiliyyəti, əsas fondların orta illik dəyəri, nizamnamə kapitalının kəmiyyəti

- ✓ əmək səmərəliliyi, əsas fondların fond verimi, dövriyyə vəsaitinin dövriyyəsi
- məhsulun maya dəyəri, maddi xərclər, satış həcmi

451. İstehsalatın idarə olunma prosesində həyata keçirilən analitik işin nəzəri və praktiki ayrılması :

- təhlilin sistemləşdirilməsidir
- iqtisadi təhlilin lokalizasiyasıdır
- ✓ iqtisadi təhlil növüdür
- iqtisadi təhlilin təşkilidir
- idarə etmə funksiyasıdır

452. Amillərin təsnifatı aşağıdakı imkanları verir :

- biznes - planları və xərclər smetasını elmi surətdə əsaslandırmaq və tərtib etmək
- müxtəlif amillərin nəticəvi göstəricinin dəyişilməsinə təsirini müəyyən etmək
- ✓ təsərrüfat fəaliyyətini modelləşdirmək və ehtiyatların kompleks axtarışını həyata keçirmək
- amilləri onların göstəricilərə təsir etməsi nöqtəyi - nəzərindən əhəmiyyət dərəcəsinə görə ayırmaq
- fəaliyyətin amilli və nəticəvi göstəriciləri arasındakı asılılıq formasını təyin etmək

453. Müəssisə məhsulunun çeşid və nomenklaturası aşağıdakılara aiddir :

- ✓ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən daxili amillərə
- müəssisənin fəaliyyət göstəricilərinə təsir edən mənfi amillərə
- müəssisənin fəaliyyət göstəricilərinə təsir edən əsas amillərə
- müəssisənin fəaliyyət göstəricilərinə təsir edən ikinci dərəcəli amillərə
- müəssisənin fəaliyyət göstəricilərinə təsir edən xarici amillərə

454. Kompleks iqtisadi təhlilin keçirilmə sxemi və ardıcılığı aşağıdakılar ilə müəyyən olunur :

- ✓ müəssisənin təsərrüfat fəaliyyəti göstəricilərinin əsas qruplarının qarşılıqlı əlaqəsi ilə
- xarici amillərin fəaliyyət göstəricilərinə kəmiyyət təsiri ilə
- [yeni cavab]
- iqtisadi təhlil prinsipləri ilə
- daxili amillərin fəaliyyət göstəricilərinə kəmiyyət təsiri ilə

455. Məhsul həcmi göstəriciləri və dövriyyə vəsaitinin kəmiyyət nisbəti aşağıdakıları xarakterizə edir :

- ✓ dövriyyə vəsaitinin dövriyyəsinə
- istehsalat xərclərinin gəlirliyini
- istehsal edilmiş məhsulun əmək həcmi
- əsas istehsalat fondların fond həcmi
- əsas istehsalat fondların fond verməsini

456. Əmək məhsuldarlığının artım amillərindən biri aşağıdakılardır :

- ✓ istehsalatın və məhsul satışının əmək haqqı həcmi
- əsas vəsaitlərin amortizasiya həcmi və fond verimi
- məhsulun assortiment və keyfiyyətinin dəyişdirilməsi
- əsas vəsaitlərin fond verimi və məhsulun satış həcmi
- istehsalatın və məhsul satışının əmək həcmi

457. Müəssisə inkişafının hansı amilinin artımı ekstensivdir ?

- ✓ maddi - istehsalat ehtiyatlarının qalıqları
- material verimi
- əmək səmərəliliyi
- müəssisənin əsas vəsaitlərinin fond verimi
- dövriyyə aktivlərinin şəxsi vəsaitlərlə təmin olunma

458. İstehsalatın texniki - təşkilat səviyyəsinin dinamikası hansı göstəricilərdə ifadə olunur ?

- müəssisə anbarlarında maddi vəsaitlərin əksiltmə göstəricilərində
- əsas istehsalat işçilərinin sayının artım göstəricilərində
- √ istehsalat və maliyyə vəsaitlərinin istifadə intensivləşdirmə göstəricilərində
- dövrüyyə aktivlərinin şəxsi vəsaitlərlə təmin olunma göstəricisində
- müəssisənin dövrüyyə vəsaitlərinin dövrüyyəsinin sürətləndirmə göstəricilərində

459. Hansı göstəricilər təsərrüfat fəaliyyətinin intensivləşdirilməsi və effektivliyinin son nəticələri (təzahürləri) deyil ?

- maliyyə vəziyyəti
- müəssisənin ödəmə qabiliyyəti
- √ işçilərin sayı
- təsərrüfat fəaliyyətinin (məhsulun, işin, xidmətin) həcmi
- gəlir, gəlirlilik

460. Müəssisənin maliyyə fəaliyyətinin nəticələri :

- iqtisadi təhlilin subyektləridir
- √ iqtisadi təhlilin obyektləridir
- iqtisadi təhlilin vəzifəsidir
- iqtisadi təhlilin funksiyasıdır
- iqtisadi təhlilin mövzudur

461. Məhsul buraxılışı, onun istehsalına məsrəfləri və mənfəətin kompleks təhlilinin daha səmərəli növü hansıdır?

- √ cari təhlil;
- qabaqcadan təhlil;
- proqnoz təhlil;
- ekspres-təhlil
- operativ təhlil;

462. Müəssisə və onun bölmələrinin fəaliyyətinin nəticələrinin kompleks təsərrüfatdaxili təhlilinin məqsədi;

- √ müəssisənin istehsal fəaliyyətinin son nəticələri haqqında tam və həqiqi informasiyaların formalaşdırılması;
- əsaslandırılmış məhsul buraxılış istehsalı planlarının işlənilib hazırlanması;
- məhsul istehsalı üzrə xərc smetasının işlənilib hazırlanması;
- hesabatın tərtib olunması
- məhsul buraxılışının optimallaşdırılmasının təsərrüfatdaxili ehtiyatların müəyyən edilməsi;

463. Məhsul həcmi və maya dəyəri nisbəti aşağıdakıları xarakterizə edir :

- √ 1 manat əmtəə məhsuluna olan xərcləri
- istehsalat xərclərinin gəlirliyini
- dövrüyyə vəsaitinin dövrüyyəsinə
- əsas vəsaitin fond verməsini
- istehsal edilmiş məhsulun əmək həcmi

464. Kompleks iqtisadi təhlildən istifadə edənlər:

- √ müəssisənin rəhbəri;
- kommersiya bankının kreditləşdirilmə şöbəsinin mütəxəssisi;
- jurnalistlər;
- malgöndərənlər
- vergi müfəttişi;

465. Kompleks iqtisadi təhlil xarakterizə olunur:

- √ təhlilin sistemliliyi ilə;
- təhlilin vahid məqsədi və hərtərəfliliyi ilə;
- hesablama göstəricilərinin müəyyən əlamətlərə görə seçilməsi ilə;

- xüsusi üsulların tətbiqi ilə
- vahid məqsədi ilə;

466. İstehsalat effektivliyinin mənbələri aşağıdakılardır :

- √ müəssisənin istehsalat vəsaitləri
- məhsulun material verimi və material həcmi
- maliyyə vəsaitləri və gəlirlilik
- əsas istehsalat fondları və fond verimi
- əməyin səmərəliliyi və məhsulun əmək həcmi

467. İnkişafın ekstensivliyi və intensivliyinin kəmiyyət nisbəti aşağıdakı göstəricilərdə ifadə olunur :

- √ istehsalat və maliyyə vəsaitlərinin istifadə olunması
- məhsulun assortimenti və onun strukturu
- məhsulun əmək həcmi və gəlirliliyi
- əsas istehsalat fondlarının material verimi və fond verimi
- istehsalat həcmi və buraxılış ritmikliyi

468. Aparılmış maliyyə təhlilinin nəticələrinə görə əldə edilmiş informasiyanın mümkünlüyü necədir ?

- √ açıq hesabat bazası əsasında formalaşır
- kommərsiya siriidir
- şirkət menecerləri üçün açıq deyil
- yalnız rəhbərlik və səhmdarlar üçün açıqdır
- təsərrüfat daxili idarə olunma üçün istifadə olunur

469. Aparılmış idarəetmə təhlilinin nəticələrinə görə əldə edilmiş informasiyanın mümkünlüyü necədir ?

- √ kommərsiya siriidir
- açıq hesabat bazası əsasında formalaşır
- həm menecerlər, həm də kreditorlar üçün eyni dərəcədə açıqdır
- yalnız investorlar və tədarükçülər üçün açıqdır
- bütün istehlakçılar üçün açıqdır

470. İşçilərin əmək səmərəliliyinin dəyişilməsinə təsir edən intensiv faktorlara aşağıdakılar aiddir :

- √ istifadə olunan texnika və texnologiyaların progressivliyi, istehsalatın təşkilati səviyyəsi
- bir ildə işlənmiş günlərin sayı, iş gününün orta müddəti
- zaman vahidində sərf olunmuş əmək miqdarı, mənəvi və maddi stimullar
- bir ildə işlənmiş günlərin sayı, istehsalat personalının strukturu, istehsalatın təşkilati səviyyəsi
- işçilərin ixtisası, sosial şərtlər, maddi stimullar

471. İşçilərin əmək səmərəliliyinin dəyişilməsinə təsir edən ekstensiv amillərə aşağıdakılar aiddir :

- √ bir ildə işlənmiş günlərin sayı, iş gününün orta müddəti
- zaman vahidində sərf olunmuş əmək miqdarı, mənəvi və maddi stimullar
- istifadə olunan texnika və texnologiyaların progressivliyi, istehsalatın təşkilati səviyyəsi
- bir ildə işlənmiş günlərin sayı, istehsalat personalının strukturu, istehsalatın təşkilati səviyyəsi
- işçilərin ixtisası, sosial şərtlər, maddi stimullar

472. Kompleks təhlilin keçirilməsinin altıncı mərhələsində :

- kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur
- tədqiqat obyektinə məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
- √ təsərrüfat fəaliyyəti nəticələrinin qiyməti verilir və istehsalat effektivliyinin artırılması üçün ehtiyatlar aşkar olunur
- müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir
- sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur

473. Kompleks təhlilin keçirilməsinin beşinci mərhələsində :

- √ sistemin iqtisadi - riyazi modeli qurulur
- təsərrüfat fəaliyyəti nəticələrinin qiyməti verilir və istehsalat effektivliyinin artırılması üçün ehtiyatlar aşkar olunur
- müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir
- sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur
- kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur

474. Kompleks təhlilin keçirilməsinin dördüncü mərhələsində :

- √ kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur
- müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir
- sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur
- təsərrüfat fəaliyyəti nəticələrinin qiyməti verilir və istehsalat effektivliyinin artırılması üçün ehtiyatlar aşkar olunur
- tədqiqat obyektinə məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir

475. Məhsul həcmi və avans verilmiş əsas istehsalat fondlarının kəmiyyət nisbəti aşağıdakıları xarakterizə edir

- √ əsas istehsalat fondların fond verməsini
- əsas istehsalat fondların fond həcmi
- istehsalat xərclərinin gəlirliyini
- istehsal edilmiş məhsulun əmək həcmi
- əsas vəsaitinin dövriyyəsinə

476. Kompleks təhlilin keçirilməsinin üçüncü mərhələsində :

- √ sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur
- tədqiqat obyektinə məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
- tədqiqat obyektinə məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
- müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir
- kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur

477. Kompleks təhlilin ikinci mərhələsində :

- təsərrüfat fəaliyyəti nəticələrinin qiyməti verilir və istehsalat effektivliyinin artırılması üçün ehtiyatlar aşkar olunur
- √ müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir
- tədqiqat obyektinə məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
- sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur
- kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur

478. Kompleks təhlilin birinci mərhələsində :

- təsərrüfat fəaliyyəti nəticələrinin qiyməti verilir və istehsalat effektivliyinin artırılması üçün ehtiyatlar aşkar olunur
- sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur
- √ tədqiqat obyektinə məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
- müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir
- kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur

479. Kompleks iqtisadi təhlilin informasiya mənbələrinə daxildir:

- statistik informasiyalar;
- √ təsərrüfat daxili təhlilin məqsədlərinə çatmaq üçün zəruri olan bütün informasiya
- plan və mühasibat hesabatı məlumatları;
- normativ aktlar və təlimatlar;
- operativ hesabat;

480. İstehsal leverici necə hesablanır?

- satışdan əldə edilən mənfəət: satışdan pul gəliri.
- √ balans mənfəətinin artımı : məhsul satışı həcmi artımı;
- satışdan əldə edilən mənfəət : bölüşdürülməmiş mənfəət;

- balans mənfəəti : satışdan əldə edilən mənfəət;
- xalis mənfəətin artımı : dövriyyə aktivlərinin artımı;

481. Maliyyə levirinin effekti hansı halda alınır?

- aktivlərin rentabelliği > kapitalın rentabelliği.
- ✓ bərc kapitalın rentabelliği < xüsusi kapitalın rentabelliğindən;
- xüsusi kapitalın rentabelliği > aktivlərin rentabelliğindən;
- bərc kapitalın rentabelliği > satılmış məhsulun rentabelliğindən;
- bərc kapitalın rentabelliği = xüsusi kapitalın rentabelliyinə;

482. Əməliyyat levirici necə hesablanır?

- satışdan mənfəətin pul gəlirinə nisbəti kimi;
- satışdan mənfəətin satışın kritik həcminə nisbəti kimi.
- satışdan mənfəətin marjinal gəlirə nisbəti kimi;
- ✓ marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;
- marjinal gəlirin satışdan pul gəlirinə nisbəti kimi;

483. Xammal və material ehtiyatlarının dövrəni əmsalı necə hesablanır?

- sərf edilmiş materialların maya dəyərinin məhsulun həcminə nisbəti kimi.
- ✓ sərf edilmiş materialların maya dəyərinin xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;
- xammal və material ehtiyatların orta həcmindən istifadə olunmuş materialların maya dəyərinə nisbəti kimi;
- satışın həcmindən xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;
- xammal və material ehtiyatların satışın həcminə nisbəti kimi;

484. Zəif realizə olunan aktivlərə aiddir:

- əsas vəsaitlər.
- ✓ ehtiyatlar + hazır məhsul;
- ehtiyatlar+qeyri maddi aktivlər;
- ehtiyatlar + debitor borcları + digər dövriyyə aktivləri;
- pul vəsaitləri + debitor borcları;

485. Mütləq likvidlik əmsalı hesablanır:

- pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi.
- ✓ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının qısamüddətli öhdəliklərə nisbəti kimi;
- pul vəsaitlərinin kreditor borclarına nisbəti kimi;
- pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının kreditor borclarına nisbəti kimi;
- pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının bank kreditlərinə nisbəti kimi;

486. Maliyyə sabitliyinin təhlili aşağıdakı hesablama vasitəsilə həyata keçirilir:

- doğru cavab yoxdur.
- ✓ aktiv və passivi səciyyələndirən göstəricilərin hesablanması ilə;
- mənfəət, aktiv və ya passiv arasında mütənasiblik göstəricilərinin hesablanması ilə;
- satışdan pul gəliri, aktiv və ya passiv arasında mütənasiblik göstəricilərinin hesablanması ilə;
- xərclər və mənfəətin asılılığını səciyyələndirən göstəricilərin hesablanması ilə;

487. Maliyyə riski hansı halda yaranır?

- xalis mənfəətinin artım tempi maliyyə resurslarının artım tempindən aşağı olduqda;
- ✓ müəssisədə uzunmüddətli ssuda və borclar üzrə faizlərin ödənilməsi üçün vəsait çatışmadıqda;
- kreditor bərcu məbləği debitor bərcu məbləğindən çox olduqda;
- maliyyə levirici (aləti) səviyyəsi mənfəətlilik səviyyəsindən yüksək olduqda;
- maliyyələşdirmə mənbələrinin artım tempi aktivlərin artım tempindən aşağı olduqda;

488. Xüsusi dövriyyə kapitalı ilə təmin olunma əmsalı hesablanır:

- xüsusi kapital : balansın valyutası;
- xüsusi dövrüyyə vəsaitləri : xüsusi vəsaitlər.
- √ (xüsusi kapital – dövrüyyədənənkənar aktivlər) : dövrüyyə aktivləri;
- (xüsusi kapital – dövrüyyədənənkənar aktivlər) : xüsusi vəsait mənbələri;
- xüsusi kapital : aktivlər;

489. Yeni məhsula satış qiymətinin əsaslandırılması zamanı aşağıdakı göstəricilərə diqqət verilir:

- tələbin elastikliyi, orta satış qiyməti, maksimum istehsal gücü.
- tələbin elastikliyi, bazarın təmliyi, mənfəətin həcmi;
- √ rəqibin qiyməti, maksimum istehsal gücü, istehsalın kritik nöqtəsi;
- maksimum istehsal gücü, tələbin elastikliyi, orta satış qiyməti;
- mənfəətin həcmi, rəqibin eyni məhsula təyin etdiyi qiymət, müəssisənin imici;

490. İnzibati idarəetmə sistemində bazar iqtisadiyyatına keçid zamanı proqnozlaşdırmanın təşkili xarakterizə olunur:

- sosial və bazar proqnozların prioriteti ilə;
- √ proqnozlaşdırmanın dövlətsizləşdirilməsi ilə;
- strateji planlaşdırmaya üstünlük verilməsi ilə
- planlaşdırmanın fasiləsizliyi və çevikliyi ilə;
- dövlətin tənzimləyici rolu ilə aşağıdan yuxarıya proqnozlaşdırma ilə;

491. İstehsal prosesinin intensivləşdirilməsi zamanı

- √ istehsalın effektivliyinin artması zamanı tələb olunan resursların həcmi azalır;
- işçilərin əmək haqqının artması tempi onların əmək məhsuldarlığına nisbətən artıq olur.
- istehsalın səmərəliliyinin artma tempi resurslara olan tələbat tempi ilə uzlaşmalıdır;
- istehsalın effektivliyinin azaldılması zamanı tələb olunan resursların həcmi azalır;
- nəticələrin dəyişilməməsi şərti ilə tələb olunan resursların həcmi artır;

492. Auditin iqtisadi təhlil ilə qarşılıqlı əlaqəsi necə özünü göstərir?

- daha yüksək effektin əldə edilməsi üçün analitik prosedurlarının keçirilməsində auditor kompüter program vasitələrindən istifadə edə bilər
- hər bir auditorun vacib vəzifələrindən biri yoxlanılan müəssisəyə məsləhət xidmətlərinin göstərilməsidir
- √ müəssisənin maliyyə vəziyyəti, maliyyə nəticələrinin təhlilinin tərkibinə daxil olan analitik prosedurlar audit sərbütllarının əsaslandırılmasında istifadə olunan müstəqil audit prosedurlarıdır
- istənilən müəssisədə iqtisadi təhlil auditin vasitəsilə tam program üzrə həyata keçirilə bilər
- hər bir auditor müəssisənin maliyyə təhlilinin metodikasını və istifadə olunan analitik prosedurlarını bilməli və onun əsasında nəticə çıxartmağı bacarmalıdır

493. Xarici investor baxımından müəssisənin cazibədarlığının qiymətləndirilməsi üçün hansı təhlil keçirilməlidir ?

- √ idarəetmə təhlili
- funksional - dəyər təhlili
- statistik təhlil
- marjinal təhlil
- maliyyə təhlili

494. Müəssisənin inkişaf strategiyasının işlənilib hazırlanması zamanı və ümumiyyətlə effektiv menecment reallaşması üçün hansı təhlil keçirilməlidir ?

- √ idarəetmə təhlili
- funksional - dəyər təhlili
- statistik təhlil
- marjinal təhlil
- maliyyə təhlili

495. Hesabat və proqnoz informasiyasının əldə olunması üçün ayrılan idarə uçotunun əsas informasiya vahidi aşağıdakıdır :

- məxaric mərkəzi
- ilkin sənədlər
- √ seqment
- göstərici
- məsuliyyət mərkəzi

496. İqtisadi təhlilin mühasibat uçotu ilə qarşılıqlı əlaqəsi necə özünü göstərir?

- həm mühasibat uçotu və həm də iqtisadi təhlilin qarşısında hazırda eyni məqsəd və vəzifələr durur
- müəssisənin biznes-planlarının, smetaların tərtib edilməsində mühasibat uçotunun tərkibində olan bütün məlumatlardan istifadə olunur
- həm mühasibat uçotu və həm də iqtisadi təhlildə eyni dərəcədə iqtisadi tədqiqatların metod və üsullarından geniş istifadə olunur
- həm mühasibat uçotu və həm də iqtisadi təhlil idarəetmənin ən vacib funksiyaları hesab olunur
- √ təhlilin əsas informasiya mənbəyi uçot və mühasibat (maliyyə) hesabının məlumatları olmaqla, eyni zamanda mühasibat uçotu sistemi öz analitikliyinin yüksəldilməsini təmin etmək üçün daimi təkmilləşir

497. İdarəetmə təhlilinin məqsədi aşağıdakıdır:

- yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edilməsi
- müəssisə fəaliyyətinin ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar edilməsi
- √ maksimal gəlirin əldə olunma mexanizmi və təsərrüfatçılıq effektivliyinin artırılmasının öyrənilməsi ; müəssisənin rəqabət siyasətinin ən vacib məsələlərinin işlənilib hazırlanması
- müəssisə əmlakının tərkibi və strukturunun ; ödəmə qabiliyyəti və sabitliyin ; qoyulan xərci çıxarmanın və gəlirin istifadə olunmasının və s. qiymətləndirilməsi
- məhsulun keyfiyyəti və qiyməti arasında olan nisbətə optimallaşdırılması

498. Diaqnostik (ekspress) təhlil :

- √ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
- iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır
- bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur
- ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə amillərin təsir həcmi aşkar edir
- istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir

499. Maliyyə təhlilinin təmayülü :

- √ müəssisə əmlakının tərkibi və strukturuna, kapitalın istifadə olunma intensivliyi, ödəmə qabiliyyətinə əsaslı qiymət vermək
- müəssisə fəaliyyətinin ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar etmək
- yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən etmək
- məhsulun keyfiyyəti və qiyməti arasında olan nisbətə optimallaşdırılması
- xərclərin azalması və gəlirin artırılması ehtiyatlarını müəyyən etmək, idarə qərarlarını onların istehsalata səfərbər olunması üzrə əsaslandırmaq

500. Maliyyə təhlilinin məqsədi aşağıdakıdır:

- yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edilməsi
- məhsulun keyfiyyəti və qiyməti arasında olan nisbətə optimallaşdırılması
- √ müəssisə əmlakının tərkibi və strukturunun ; ödəmə qabiliyyəti və sabitliyin ; qoyulan xərci çıxarmanın və gəlirin istifadə olunmasının və s. qiymətləndirilməsi
- maksimal gəlirin əldə olunma mexanizmi və təsərrüfatçılıq effektivliyinin artırılmasının öyrənilməsi ; müəssisənin rəqabət siyasətinin ən vacib məsələlərinin işlənilib hazırlanması
- müəssisə fəaliyyətinin ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar edilməsi